

KÜRD DİPLOMAT

www.Diplomat-kurdi.com

xalqı mübariz və qəhrəman xalqdır

H.Əliyev

Nº 28 (272) 28 İyul, Tirmeh - 3 Avqust, Tebax, sal 2014

Ji meha şûbatê sala 2003-a tê weşandin

Həftəlik İctimai-siyasi qəzet
Rojnama heftename civakî û sîyasî


Qiyməti: 40 qəpik
Həjaye:

Bilirsən, nə etmiş kürdlər bir zaman?
Qurtarmış İslami çox ağır dardan!

Qədim Avropanın xaçpərəstləri,
Yüz illər sindirmiş göy məscidləri.

Müsəlman keçmişin öyrənsə əgər,
Kurdün dərgahına daim baş əyər.


Səbahəddin Eloğlu



Səh. 2
İlham Əliyev Maliyyə Nazirliyinin yeni
inşa edilən inzibati binası ilə tanış olub

Səh. 8
Barzanî pîrozbahî
li Fûad Mehsûm kir

Səh. 9
Şanda HDP-ê vege riya Tirkiyê



Səh. 11
'Maliki konusunda
son söz Şii lerin'

Səh. 8
Demirtaş: Ez bi nasnameya
xwe ya Kurd namzeti
tevahî kesen din im

Səh. 7
Li gorî çavdêr û
lêkolînerên biyanî

Səh. 10
Prof. Paech: Kürdler
bağımsızlığa 'evet'
derse, dünya destekler

Səh. 3
Yaxın Şerqdə "Böyük Kürdüstan" projesi reallaşır


Səh. 7
Meyremxana Serdema Modern Rojda

Səh. 13
Türk Rejiminde Değişen Bir Şey Yok

Səh. 3
Azərbaycan kürdləri "müstəqil
Kürdüstan" a dəstək verdi

Səh. 6
Dewlet li Çolemergê û herêma botanê
aşırîn kurd bi hevdû re dide şerkirin

Səh. 15
Новый президент Ирака клянется
защитить единство страны



Səh. 5
Ahmet Kaya solçuydu,
yoxsa kurd millətçisi?
Həyat yoldaşı cavablandırır

Səh. 15
Депутат Европарламента:
Время для создания
курдского государства

Səh. 12
Kürdler Rojava
için seferber

Səh. 7
Qedrî Can û Pêşgotina

İlham Əliyev Maliyyə Nazirliyinin yeni inşa edilən inzibati binası ilə tanış olub

Azərbaycan dövriyyənin inkişaf etmiş ölkələri sırasında mövqeyini möhkəmləndirməkdədir. Respublikamızda bütün sahələrdə islahatlar ildən-ildə daha da dərinleşir. Ölkəmizin iqtisadi qüdrəti artıraq sosial-infrastruktur layihələri bütün sahələri əhatə edir. Son illər Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi uğurlarda maliyyə, vergi və bank sektorlarının da xüsusi payı var.

Dünyada iqtisadi və maliyyə böhranının davam etməsinə baxmayaraq, respublikamızda hərtərəfli düşünülmüş siyaset nəticəsində davamlı sosial-iqtisadi inkişaf təmin olunur. Ölkəmizin strateji valyuta ehtiyatları artır, milli valyutamızın məzənnəsi sabitdir, dövriyyənin nüfuzlu reyting agentlikləri Azərbaycanın kredit reytinglərini daha da artırır. Ötən illərdə "Büdcə sistemi haqqında" qəbul edilən Qanun mütəmadi olaraq təkmilləşdirilir. Respublikamızda beynəlxalq standartlara cavab verən xəzinədarlıq sistemi formalasdırılır. Uğurlu sosial-iqtisadi və düzgün büdcə-vergi siyaseti nəticəsində son 12 ildə dövlət büdcəsinin gelirləri 16 dəfə artıb. Son illər bütün strukturlarda olduğu kimi, Maliyyə Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsi, nazirliyin tabeliyində olan bütün inzibati binaların müasirləşdirilməsi

və səmərəli fəaliyyət üçün hərtərəfli iş şəraitinin yaradılması istiqamətində ardıcıl işlər görülür. Maliyyə Nazirliyinin 35 rayon və ya şəhər maliyyə idarəsi, nazirliyin Dövlət Xəzinədarlığı Agentliyinin Bakı şəhəri üzrə 5 xəzinədarlıq idarəsi üçün yeni inzibati binalar tikilib, 17 yerli maliyyə organının binası əsaslı təmir edilib, ən müasir texnologiya və avadanlıqla təchiz olunub. Hazırda dövlət başçısının tapşırıqlarına əsasən, Maliyyə Nazirliyinin fəaliyyətində modern və çəvik idarəetmənin təmin edilməsi, şəffaflığın artırılması və korrupsiyaya şərait yaranan halların aradan qaldırılması üçün elektron xidmətlərin geniş tətbiqi diqqət mərkəzindədir. Ümumilikdə, Prezident İlham Əliyevin "Dövlət məmərə xalqın xidmətcisi" fikirlərini fəaliyyətində əsas götürən Maliyyə Nazirliyinin kollektivi işini beynəlxalq standartlara və günün tələblərinə uyğun qurmaqla qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqince gəlmək üçün səylərini əsirgəmir.

Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevə yeni inzibati binada yaradılan şəraitlə bağlı məlumat verdi.

Qeyd edildi ki, Maliyyə Nazirliyinin ötən əsrin 50-ci illərində inşa olunan əvvəlki binası

istismara yararsız vəziyyətdə idi və müasir tələblərə cavab vermirdi. Dövlət başçısının iş yerlərinin ən müasir standartlara uyğun yenidən qurulmasına dair tapşırıqına əsasən paytaxtın ən gözəl və tarixi guşələrindən birində Maliyyə Nazirliyinin yeni inzibati binası inşa olundu. Bina

dıqqəti cəlb edir. Burada en son elmi-texniki yeniliklərə əsaslanan informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq olunub. Nazirliyin ekspozisiyalarının zənginliyi ilə seçilən muzeyində Azərbaycanın maliyyə sisteminin keçidiyi tarixi inkişaf yolu mərhələlər üzrə təqdim edilir.

Muzeydə ölkəmizin qədim əsginasları, müasir maliyyə sektorunun formalasdırılması istiqamətində ilkin tədbirlər, respub-

strukturlarının və tabeliyindəki təşkilatların mərkəzi aparatla birgə yeni inzibati binada yerləşməsi vahid mərkəzdən və dəha operativ idarəetməni təmin etməyə imkan verəcək, əməkdaşların iş əmsalını və məsuliyyətini daha da artıracaq.

Nazirliyin kitabxanası zəngin fondu, ən müasir texnologiya və avadanlıqla təchizatı baxımından diqqəti cəlb edir. Dövlət başçısı Maliyyə Nazirliyinin son illərdə keçidiyi inkişaf yolu, geniş tətbiqini tapan kompleks islahatlar və yeni inzibati binadan bəhs edən qısa videoçarxa baxdı.

Sonra Prezident İlham Əliyevə büdcə təşkilatları üçün maliyyə ucotu və xəzinədarlığın informasiya idarəetmə sistemləri təqdim olundu. Qeyd edildi ki, nazirlikdə büdcə təşkilatları üçün maliyyə ucotu üzrə vahid avtomatlaşdırılmış sistem, dövlət büdcəsinə daxil olan vəsaitlərin, bütün dövlət xərclərinin, xəzinə hesablarının bir mərkəzdən elektron və operativ şəkildə idarə olunmasını, faktiki xərclərə nəzarəti təmin edən Xəzinədarlığın idarəedilməsinin İnformasiya Sistemi yaradılıb.

Dövlət başçısına ən müasir texnologiyanın tətbiq olunduğu əyar nəzarət maşını bərədə də məlumat verildi.

Maliyyə Nazirliyinin yeni inzibati binası ilə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

Sonda xatirə şəkli çəkdirildi.



Bakı şəhərinin müasir simasına uyğun, milli və orijinal memarlıq üslubunda tikilib. Burada nazirliyin mərkəzi aparıcı, qurumun strukturuna daxil olan 2 dövlət agentliyi və 3 dövlət xidmətinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Yeni binanın ərazisində əsaslı yaşıllaşdırma və abadlıq işləri aparılıb.

Əsas girişdə ulu öndər Heydər Əliyevin büstü qoyulub. Binanın akt zalı da müasirliyi ilə

likamızın maliyyə sisteminin ulu öndər Heydər Əliyevin hakimiyətdə olduğu illərdə keçidiyi zəngin inkişaf yolu, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, büdcə, xəzinədarlıq, siyorta və digər sahələrdə tətbiq edilən yeniliklər, Maliyyə Nazirliyinin beynəlxalq əlaqələri geniş əksini təqdim edir.

Dövlət başçısı iclas zalları, görüş və iş otaqları ilə de tanış oldu. Maliyyə Nazirliyinin bütün

İlham Əliyev Bakı Olimpiya Stadionu ətrafında inşası davam etdirilən yol-nəqliyyat infrastrukturunun tikintisi ilə tanış olub

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionu ətrafında inşası davam etdirilən yol-nəqliyyat infrastrukturunun tikintisi ilə tanış olub.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunun birinci hissəsində tikinti işləri qrafik üzrə davam etdirilir. Layihə çərçivəsində işlərin böyük hissəsi görülüb. Çekilən yolun ümumi uzunluğu 17 kilometrdir və onun hərəkət hissəsi 4-6 zolaqlı olacaq. Növbəti mərhə-

ləde 3 körpünün inşası nəzərdə tutulur.

Qeyd edildi ki, birinci körpünün uzunluğu 205 metr, ikinci körpünün uzunluğu 162 metr, piyadalar üçün nəzərdə tutulan üçüncü körpünün uzunluğu isə 115 metr olacaq. Bundan başqa, ərazidə uzunluğu 900 metrə yaxın olan piyada keçidi inşa ediləcək, yol üzərində iki tunnel tikiləcək. Tuneldən keçən yollar Bakı Olimpiya Stadionu ilə Olimpiya şəhərciyini birləşdirəcək.

Sonra Prezident İlham Əliyevə 18 kilometrlik Bilgəh-Novxanı-Şamaxı-M4 birləşməsi avtomobil yolu ilə qoşşaqlarının və piyada keçidlərinin tikintisi barədə məlumat verildi.

Azərbaycan Prezidenti inşaat işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıqlarını verdi.

Gölöünü cənub sahilində geniş abadlıq-quruculuq işləri aparılır, 16 hektara yaxın ərazidə park və yaşlılıq salınır. Gələn ilin birinci yarısında şərqi sahil xətt boyunca Böyükşor bulvarının bir kilometrədək hissəsi salınacaq və buradan stadion ərazisinə keçid təmin olunacaq. Bildirildi ki, Böyükşor gölü tam bərpası üzrə ikinci mərhələ 2015-2020-ci illəri əhatə edəcək. Bununla da göl öz təbii tarixi məcrasına qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaq.

Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən Böyükşor gölü dünyada ən mürkkəb çirkənmiş göllerdən hesab edilir. Qısa müddədə görülmüş işlər nəticəsində suyun keyfiyyət göstəricilərinin dinamikası müsbətə doğru dəyişib. Prezident İlham Əliyev layihənin ekoloji əhəmiyyətini yüksək qiymətləndirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi. **president.az**



İlham Əliyev Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası işləri ilə tanış olub

Gözlənilir. Bu baxımdan gölün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası və Böyükşor bulvarının yaradılması xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edildi ki, gölün ekoloji bərpası layihəsi iki mərhələdə həyata keçiriləcək. 2014-2015-ci illəri əhatə edən birinci mərhələdə işlər uğurla davam etdirilir. Gölün Olimpiya Stadionunun yaxınlığında yerləşən 300 hektara yaxın ərazisi bərpa olunur. Bu mərhələdə gölün şimal hissəsinin tarixən neftlə çirkənmiş sahəsinin bənd vasitəsilə sahil xəttində ayrılması nəzərdə tutulur. Artıq bəndləmə işləri yekunlaşdır. Bununla da neftin, çirkənmiş suyun və üzən tullantıların axının qarşısı alınır.

Göl üzərində ərazinin qərəbərədini müəyyən edən səkkiz xətti magistral şose şəklində layihələndirilmiş bənd bir tərəfdən

Ziya Bünyadov prospekti, digər tərəfdən Balaxanı-Binəqədi yolu

tülərin çıxarılması və zərərsizləşdirilməsi işləri görülür.



ile birləşdiriləcək. Bu da öz növbəsində, şəhərin yol infrastrukturuna düşən yükü azaldacaq. Torpaq bəndin inşası cədvəl üzrə davam etdirilir və işlərin növbəti ilin ilk rübündə başa çatdırılmasından planlaşdırılır. Eyni zamanda yüz ildən artıq müddətədə göl dibinə yiğilmiş çirkili çökün-

Layihə üzrə ilkin mərhələdə 2,8 milyon kubmetr həcmində çöküntünün 100 min kubmetrdən çoxu təmizlənib. Gölün mühafizə zonası da daxil olmaqla, ciddi mühafizə işi təşkil edilib, göl və sahil xəttlerinin məsiət və tikinti tullantıları ilə çirkənmişəsinin qarşısı tamamilə alınır. Böyükşor

'İllerdir xalqımız Kürdistanın azadlığı həsrətini çəkir'

Bərzani: Kürdistanın müstəqilliyi məsələsi yeni bir mövzu deyil, öz müqəddərətin təyin haqqı hər bir millətin, her bir dövlətin mənəvi haqqıdır. Kürd milləti də, hər millət kimi bu haqqa sahibdir. İndi bu proses başlamışdır. Artıq regional məclisin əlindədir və irəliləməkdədir. Məsud Bərzani Al Jazeera'ya verdiyi xüsusi müsahibədə, "düşənə təpik vurulmaz deyə bir söz vardır, Hal-hazırda İraq bu vəziyyətdəkən sizin etdiyiniz tam olaraq bu mu olur? Şəklində sualı bu cavabı verdi:

"Xeyr, geridə qalan dörd ilde Bağdad rəhbərliyinin apardığı siyaseti-raqıçxmaza çıxılmaz vəziyyətə salacağını həmişə demişəm. Altı ay əvvəl vəziyyətin daha da pisləşdiyini Nuri Malikiyə danışdım, xüsusilə Mosul vətrafindəki təhlükəni. Maliyi bəzən bölgədəki təhlükənin qarşısını almaq üçün ortaq əməliyyat tənzimləmə təklifimizi görməməzlidən gəldi. Terroristlər Mosulu əle keçirmədən dörd gün əvvəl dəözüne kömək təklif etdik. Ancaq Bağdad peşmergəye Mosul girməsini istəmədi. Təhlükəli olduğunu bildiyimiz üçün İraqın bu vəziyyətin içində düşməsini heç istəmədik. Bir çox bölgəni qoruduq və terroristlərin elinə düşməni maneəldəq, qoruduq. Bir çox insanı evsiz qalmadıq və qacqın vəziyyətinə düşməzdən xilas etdik. 1 milyon qacqınlara ev sahibliyi etdik, amma təşəkkür alacağımız yerde haqsız vəəsəssiz ittihamlara məruz qaldıq. Belə bir siyasi iqlimdə daha çox çalışamayız. Illerdir öz tale təyin haqqımızın həsrətini çəkirik. Bizim mədəniyyətimiz möh-



günahlandıraraq örtməyə çalışarkən, bizim ona bundan sonra kömək etməyimiz qeyrimükün"

'Referendum uzun sürməz'

Bərzani referendum məsələsiyle əla-qədar "Kurd xalqının müstəqilliyi məsələsi yeni bir mövzu deyil, öz müqəddərətin təyin haqqı hər milletin hər bir dövlətin haqqıdır. Kürd milləti də hər millət kimi bu haqqa sahibdir. İndi bu proses başlamışdır. Artıq regional məclisin əlindədir və irəliləməkdədir" dedi. Bərzani regional rəhbərliyin nə vaxt referendumda gedəcəyinə dair sualı "Qəti zamanını deyə bilmərem ancaq regional məclis mövzuyla əlaqədar bir komissiya quraraq əhəmiyyətli bir iş etmişdir. Çox uzun süre cəyini təxmin etmirəm "cavabını verdi.

'Başqa çarəmiz qalmadı'

Bərzani, 'Sizin bucağınızdan Federal İraqdan ayrılmadan faydalıları nələrdir? suali-

tac olanlara kömək etməyi bizə öyrətmədir. Malikiyə kömək etməmiz, o öz sehvlerini bizi na "Geridə qalan 10 il içerisinde Sünni və Şie tərəfdaşlarla birləşdə yeni, plüralist və demokratik bir İraq qurmaq üçün çox çalışdıq ancaq təessüf ki, müvəffəqiyyətəcə-ta bilmedik. Hal-hazırda İraq sinq ancaq bunun məsəlu biz deyilik. Konstitusiya ilə kürdlerin və digər tərəflərin tətbiq olunması mövzusunda razılışlığı qanunların həyata keçirilməsi əlaqədar xüsusi xüsusi Bağdaddakı idarəcilerdən qaynaqlanan müvəffəqiyyətsizliklərə şahid olduq. Ayrıca bizim üçün naməlum bir geləcək üçün gözəlmək, konstitusiyanın həyata keçirilməsi və haqqlarımızıldə etmek üçün bividə bir şəkildə gözəlmək çox çətin bir vəziyyət olar. Kürdlər artıq digər bir yol, öz müqəddərətinidüşünməkdən başqa çare qalmamışdır" cavabını verdi.

'İraq ordusu çəkildi biz girdik'

Bərzani, "Bağdad rəhbərliyi sizin IŞİD ilə mübarizəni, Kerkük vəçevrəsində zəngin neft yataqları olan bölgəni əle keçirmək üçün bir bəhanə kimi istifadə etdiyinizi düşünür, buna nə deyərsiniz" sualını isə bu sözlərlə cavablıdı.

"Bir nöqtəni açıqlığa qovuşdurraq, biz bu bölgələri yeni əle keçirmədik. Peşmerge 2003-də Baas rejiminin süqutundan bu yana, bu bölgelerdedir. Bəzi bölgələrdə biz tək başımızaydıq bəzilərində İraq ordusuya ortaq dayanırdı bəzilərində isə İraq ordusu tək başına dayanırdı. Peşmerge yalnız İraq ordusu çəkildiyində öz bölgəsini boşaltğında buralara girdi. Əgər biz buralara girməsəydiq bu bölgələr IŞİD idarəsində olacaqdı" *Mənbə: Al Jazeera*

Kurd lideri IŞİD-ə qarşı

Kurd lider Abdullah Öcalan IŞİD terror qruplaşmasına qarşı mübarizə aparmaq lazımlığını bildirib.

ANS PRESS-in məlumatına görə, İmralı hebsxanasında ömrü-lük hebsə mehkum olunan PKK terror qruplaşmasına lideri Abdullah Öcalan ötən gün qardaşı Mehmet Öcalanla görüşüb. Yarım saat



davam edən görüşdə kurd lider IŞİD terror qruplaşmasına qarşı sonuna qədər mübarizə aparmaq lazımlığını vurğulayıb. Xatırladaq ki, iki həftə əvvəl A.Öcalan Diyarbekirli bitəref millət vəkili Leyla Zana və HDP İstanbul millət vəkili Sırri Süreyya Öndərlə görüşü zamanı IŞİD-in hücumlarını pisləyərək, başda kurd xalqı olmaqla, beynəlxalq təşkilat və güc strukturlarını onlara qarşı səfərbər olmağa çağrımışdı.

Yaxın Şərqdə "Böyük Kürdistan" projesi reallaşır

IŞİD-in İraq və Suriyadakı terror aktları kurd dövlətinin yaranmasına tarixi şans qazandı; Rasim Musabəyov və Fəzail İbrahimli regiondakı prosesləri şəhər etdirər... "İraq və Şam İslam Dövləti" (IŞİD) silahlı qruplaşması bütün Yaxın Şərqi qorxu altında saxlamaqdır. Davam edir. Rəsmi Bağdad ona qarşı qətiyyətli mübarizə apara bilmir. Bu fürsətdən yararlanan İraq kurd'lərinin lideri Məsud Bərzani Kürdistanın müstəqil dövlət elan olunması üçün qollarını çırmalayıb.


İndi əslindən referandum, nə Bağdad hökumətinin baş naziri Nuri Əli Maliki ilə qarşılamaq ehtiyac qalıb. Bərzani IŞİD silahlılarının zülmündən bu şəhərləri xilas etmək adı ilə əsasən türkmənlərin yaşadığı bölgələri Kürdistanın gözünə qatmağa çalışır. Yaxın Şərqi coğrafiyasında dəyişiklik üçün proses getdi, xəritədə Kürdistan dövlətinin yaradığı müşahidə olunur. Bir ucu Türkiyə, bir başı Suriya, bir ayağı da İraqda olan kurd dövləti dünya gülçərinin tarixi arzularıdır. Xüsusi Amerikanın Kürdistan dövlətinin yaranışında rolü və maraqları böyükdür.

Bu proses hələ keçən əsirin ikinci yarısından etibarən Vaşinqtonun Yaxın Şərqi siyasetinin bir fragmenti kimi start götürür. İraqın işğalından sonra bu plan müəyyən transformasiyalara məruz qaldı. Lakin Misir və Suriya hadisələrinin yaratdığı geosiyasi mənzərə ideyanı Vaşinqton üçün yenidən aktuallaşdırır. ABŞ öz geosiyasi maraşını təmin etmek üçün yeni böyük oyun qurub. Bura Misir, Suriya, İraq, İran və Türkiyə də

daxil edilib. Son məqsəd "Böyük Kürdistan" yaratmaq, şie və sünnilər arasında nifaqı gücləndirib müsəlman dövlətləri arasında uzunmüddətli savaşa

mənələr vardi. Yalnız diktatorun hesabına vahid dövlət saxlamaq olardı. İndi İraq parçalanırsa, onu saxlamaq mümkün deyil. Kürdistan dövləti yarana bilər.

di. Bu regionların nəzarətə götürülməsi İranın Amerikanın ağışuna düşməsi demək idi". Tarixçi-alimin fikrincə, bu gün Yaxın Şərqdə baş verən proses-



təkan verəkdir. Lakin politoloq Rasim Musabəyov düşünür ki, Qərb istədiyi kimi prosesləri idarə edə bilir. Onun sözlərinə görə, Amerikanın "dirijor çubuğu" ilə bütün dünyani firlatması şisirdilmiş fikirdir. R.Musabəyov həmçinin Kürdistan dövlətinin yaranması üçün bütün imkanların açıldığı qənaətində də deyil.

"Vaxtilə İraqda sünü dövlət yaradılmışdı.

Osmanlı imperiyasının süqtundan sonra Büyük Britaniya və Fransa koloniyalarını yaratmağa başladılar. Suriya və Livan Fransanın, İraq ingilislərinə əlaltısına çevrilmişdi. Bu ölkənin bir hissəsində şie ərəbləri, bir hissəsində kürdlər, böyük hissəsində bize yaxın olan türk-

Ancaq hələlik Amerika İraqı vahid dövlət kimi saxlamağa çağırır və tələsmir", - deyə siyasi şərhçi prosesləri belə təhlil edir.

R.Musabəyov Qərbin Yaxın Şərqdə "Böyük Kürdistan" projesinin tarixi bir hədəf olması fikrini şisirdilmiş ideya kimi qiymətləndirir: "İndi İraqda anti-Amerika qüvvələri fəaliyyət göstərir. Bu ölkəni parçalamaq elə də asan deyil. Ona görə də bütün baş verənləri Amerikaya bağlamayaq". Deputat, tarixçi-alim Fəzail İbrahimlinin sözlərinə görə, Amerikanın proseslərə özünəməxsus baxışı var: "İkinci Dünya müharibəsindən sonra Amerikanın strateji siyasi kursu Yaxın Şərqi, Orta Asiya, Balkanlar və Qafqaza yönəlmış

lər və Amerikanın yürütdüyü strateji plan məhz həmin dövrün tərkib hissəsidir. F.İbrahimli hesab edir ki, siyasi strateji kurs müəyyən qədər yaddaşlarda qalır: "Mən bir haşıyə çıxaraq qeyd edim ki, Valentin Tikov "Favorit" əsərində yazır ki, Patyomkin II Yekaterinaya erməni dövlətinin olacaqını, onların paytaxtı da olacaqını söyləyib. Yekaterina buna inanmayıb. İndi Patyomkinin bu sözünü üstündən 200 il keçəndən sonra ADR dövründə İrəvan Ermənistana verildi ki, paytaxt olsun. Yəni nəsillər dəyişir, siyasi strategiya dəyişmək bilmir. Bu gün də Amerikanın Yaxın Şərqi siyasetində strateji gedisi dəyişməyib".

F.İbrahimli qeyd edir ki,

Yaxın Şərqdə yaranmış mürəkkəb vəziyyətin necə olacaqını proqnozlaşdırmaq çətinidir və bunun üçün münəccimlik etməyə gərek yoxdur: "Biz deyə bilmərik ki, bu regionun geleceyi necə olacaq. Sadəcə, tarixçi kimi söyləyə bilərəm, Amerika bu strateji siyasi kursunu davam etdirir.

Amma əvvəl daha hikkəli, əsəbi şəkildə hücum keçdi. İraqa hücum beynəlxalq normaları pozdu, BMT-nin qərarı olmadığı üçün bu qurum gözən düşdü, Səddamın kimyəvi silahları təpilmədi. Bugünkü siyaset ona yönəlib ki, İraqda nə qədər ərəb, müsəlman ölürsə olsun, vətəndaş qarışdırması olsun. Obama "nə əldən qoyur, nə yordan doyur".

Səddam Hüseynin sonra zəmanət vere bilmədilər ki, İraq necə olacaq. Amerika terroru bəhanə edir ki, Yaxın Şərqə girsin. Liviya kimi qüdrətli lideri və güclü iqtisadiyyatı olan ölkədə xalqı qaldıra bilmədilər. Əvəzində Liviyanı bombala-mağa başladılar. Suriyada da dünyanın bir dövləti Əsədi, digəri ona qarşı çıxanları silahlandıır. Yaxın Şərqdə bu şəraitdə istifadə edərək kurd dövlətini yaratmaq istəyi ortaya çıxıb. Necə ki, erməni dövləti yaratdılar, indi də kurd dövləti. Türkiyənin də kurd dövlətinin yaranmasında mövqeyi əvvəlki kimi deyil. Onların mövqeyi "məndən keçib qardaşma dəysin" prinsipidir. Bu da siyasetde başadışləndir. Türkiyə başqa ölkənin ərazisində kurd dövlətinin yaranmasında əvvəlki mövqeyini nümayiş etdirmir. Son olaraq deyim ki, Tanrı Azərbaycanı bu proseslərdən qorusun".

E.SALAMOĞLU

Əvvəli ötən sayılarımızda
QARABAĞ ƏHVALATI
(1324-cü ilin səfər ayı—
1906-ci ilin mart ayı)
1906-ci İL İYUL AYINDA ŞUŞA
ŞƏHƏRİNDE BAŞ VERMİŞ
ERMƏNI-MÜSƏLMAN DAVASI

O vaxt ki, böyük dava (1905-ci il) sakit olmuşdu, erməni tayfası müsəlmanların, müsəlmanlar isə ermənilərin bazarına gedir, alış-veriş edirdilər. Hərçənd ki, yollar açıq idi, amma ermənilər yenə düz durmurdular: tək-tək əlsiz-ayaqsız kasıbkar adamları oğurluq ilə tutub öldüründülər. Müsəlmanlar da onların əvəzini çıxırdılar.

Ermenilər müttəsil (arası kəsil-mədən), min cür hiylə ilə hər yerdən hərbi sursat gətirərək, dava üçün tədarük edirdilər. Onlar əlavə maşınlar, nasoslar, tüfənglər, topalar, barit, bom-balar və başqa silahlar cəm edib, daha çox mühəribəyə hazırlaşdırlar. Bununla bərabər, onlar geləcək vuruşmaların üsul və yollarını müzakire etdikdən sonra belə bir qənaətə gəldilər ki, müsəlmanlara sarsıcı zərbə endirmək üçün pul qüvvəsinə hiylə işlədirək rus ordusunun və silahının ermənilərə kömək göstərməsi təmin

etdiyi 2-3 nəfər xoşsurət erməni övrətləri gecə-gündüz ona xidmət edirdilər. Kələntərov gecə məclisləri əsnasında Qalaşakova və onun kazak-larına neçə min manat rüşvət verərək, Qalaşakova öz məqsədini izhar etdi. Qarşidakı erməni-müsəlman davasında rusların onlara kömək etməsini və bu köməyin yerinə yetirilmə yolları ilə əlaqədar tədbir tökməsini generaldan xahiş etdi. Qalaşakovun tədbirilə Kələntərov və qımdatlar etraf kəndlərə, eləcə də Gəncəyə, İrevana və başqa şəhərlərə kağız yazıp göndərdilər. Həmin kağızda hər kənddən orta hesabla 30-100 nəfər silahlı dəstələrin Şuşaya göndərilməsi tələb olunurdu. Tezliklə Qalada yeddi min silahlı erməni ordusu hazır oldu.

Onların arasında Osmanlı tabeliyində olan ərazidən gələn erməni dəstələri də var idi. Beş ədəd rusların, 6 ədəd isə ermənilərin topları var idi. General və ermənilər qarara aldılar ki, davani iyulun 12-də başlasınlar.

Rusların istədiyi bu idi ki, bu iki mil-lət bir-biri ilə dava edib, bir-birinə məşgül olsunlar, tainki dövlət fəraigət olsun, cüntü millətin zəif və kasıb olmağı dövlətin silahıdır.



Mir Möhsün Nəvvab

Qalaşakov söz verib ki, onun tədbirilə erməni silahlıları və rus əsgərləri müsəlmanların evlərini, dükən və bazarlarını tamamilə yandırıb, özlərinin qırılanını qıracaqlar, qalanını isə büs-

müəzzzinə toxunmayıb, minarenin sütnuna dəydi. Bunu görən "müsəlmanlar halətdən çıxıb, şaraq-şaraqla dükənbazarı bağladılar. Yarım saat ərzində tamam silahlandılar və üz qoydular səngərlərə və girevəli yerlərə. Bu halətdə divan işçiləri və generalın eli altında olan əmənənlər hiylə ilə müsəlmanların içine gəlib, uca səsle müsəlmanları sakit elədilər ki, bu dava sizinkilərə deyil, kazaklar ermənilərlə dava edir. Bu general daha bir hiylə işlədərək qabaqcadan lazımı təlimat verib, bir rus zabitini öz dəstəsində müsəlman məhəl-ləsində yerləşdirmişdi.

Müsəlmanlarla dostluq etdiyinə görə, həmin zabitə inanıb, ehtiram edirdilər. Elə ki ermənilərlə ruslar başladılar müsəlmanları gülləbaran etməyə, müsəlmanların içinde olan zabit öz rusları ilə şeypur çalıb səs saldılar ki, dava eyləyen kazaklarla erməni tayfasıdır, bunun müsəlmanlara dəxli yoxdur. Müsəlmanlar onun sözünə inansalar da, yaraq-əsbablari əllərində küçələrə gəlib, vuruşmağa hazır dururdular, amma atan yox idi. Xof arasında qalmışdilar. Gecə düşən kimi od-alov işığı aləmi götürdü.

Biçarə müsəlmanlar bu hiyləye

1905-06-ci illərdə erməni-müsəlman davasında kurd xalqının rolu

edilməlidir. Bu hiyləni həyata keçirmək üçün yeganə yol rus generalını pul ilə elə almaq idi.

Birinci (1905-ci il) erməni-müsəlman davasında sülh və əmin-amanlıq yaratmaq üçün Şuşaya göndərilmiş Qalaşakov (Kalaşakov) adlı bir rus generalı var imiş. Həmin il o, zahirən ermənilərə yaxınlıq göstərməmişdi. Amma indi, ermənilərin məşvərətindən sonra duma qlavası erməni Kiki Kələntərov onu yaxşı öyrənmiş, onunla söhbət edib, ermənilərə qarşı rəğbətini bildikdən sonra generalın Şuşa şəhərində üsul-idarənin rəhbəri təyin olunması üçün onun razılığını almışdı.

Kiki Kələntərov müsəlmanların nümayəndələrini çağıraraq deyir:

— Şuşada bu iki millət arasında ədaləti sülh yaratmaq üçün bir rəhbər təyin etməliyik. Mən çox düşündükdən sonra belə qənaətə gəldim ki, bu vəzifəyə general Qalaşakovdan başqa bir kəsi təyin etmək olmaz. Hərçənd ki, o, əvvəller bizim erməni tayfasile yaxşı dolanmadı, kəndlilərimizi tovladı, kazaklar kənd əhlinin övrətlərinə xəyanət etdilər. Amma əlac yoxdur, onu rəhbər təyin edək. Biçarə müsəlmanlar əvvəller Qalaşakovdan zahirən yaxşı münəsibət gördüklərindən razı oldular. Hər iki tayfanın razılığına əsasən general həmin vəzifəyə təsdiq edilərək, Qalaya göndərildi. Qalaşakov Şuşaya gələn kimi ermənilər məhəlləsində Kələntərovun qabaqcadan hazırladığı iqamətgahda yerləşdirildi. Onun əmrilə elə ilk günlər müsəlman məhəllələrində olan rus ordusunun topları erməni küçələrinə keçirildi, kazaklar və əsgərlər isə erməni məhəlləsi səmtində olan Köçərli məscidinin ətrafında qurulmuş çadırlarda yerləşdirildi.

Hər gecə Kiki Kələntərovun başçılığı ilə, erməni tayfasının hesabına general Qalaşakovun mənzilində kef məclisləri qurulurdu. Kələntərovun seçdiyi və generalın qulluğuna təyin



Neçə gün bundan (yəni, iyulun 12-dən) qabaq səkkiz müctəhid şəriətməddaridan fitva gəlmişdi ki, müdafiə və vuruş zamanı başqa milletə əşya, xüsusilə vuruş sursatı və müdafiə üçün lazım olan malları satmaq olmaz. Ona görə cəmi müsəlman tayfası Qalada və başqa yerlərdə ermənilərə ərzaq, taxıl və sair malların satışını dayandırdı. Buna görə ermənilər çox çətinliyə düşməsdilər. Əhvalatı həddindən artıq sıçrıldırək, Qalaşakova xəbər verdilər və müsəlmanları təqsirləndirdilər. General çox xatircəmliklə ermənilərə söz verdi ki, bu neçə min ermənilərlə mənim qoşunum müsəlmanları bir sutkada, yəni 24 saatda tar-mar edib, ölenini öldürəcək, ölməyənini dağlara, daşlara pərakəndə edəcəkdir.

Bu davanın neçə hazırlanlığını erməni tayfasının mötəbərləri tam aydınlığı ilə öyrənib (vuruş başa çatdıqdan və barışiq əldə edildikdən sonra M. M. Nəvvaba), özləri danışmışlar.

bütün Böyük məsciddən aşağı məhəllələrə qovacaqlar. General rus kilsəsindən başlayaraq, Böyük məscidə kimi Rastabazari, meydani, Şeytanbازarı və bütün evləri darmadağın edib yandırmağı öz üzərinə götürür. Bundan sonra vuruşun davam etdirilməsini və yaxud müsəlmanlarla barişmalarını ermənilərin öz öhdəsinə buraxmışdır. Kiki Kələntərov Qalaşakovun bu planını qəbul etmiş və generala 10000 manat rüşvet verərək belə ittifaqə gəlirlər ki, generala verilən puldan əlavə padşahlıq rus topunun hər atəşinə 15 manat, çar ordusu əsgərlərinin tüfəngdən atdıqları hər bir gülləyə isə bir manat pul verilsin. General Kələntərovia əvvəlcədən tökdükleri tədbirə əsasən, rus əsgərləri erməni keşikçilərindən birini öldürərək müsəlman səmtə atdırılar və sonra da səs saldılar ki, müsəlmanlar erməni keşikçisini öldürərək başını kəsmiş və tüfəngini de aparmışlar.

İkinci gecədən müsəlmanlar davarı başladılar. Köçərli məscidinin ətrafında hiylə ilə çadır qurub mənzil etmiş ruslar məscidə tərəf gedən iki müsəlmani — Hacı Abdulları və Kərbələyi Əlini güllələyib yıldılar. Onlara tərəf gedən daha bir müsəlmani da vurub yerdə qaldılar. Ondan sonra gəlib məscidə od vurub yandırmağa başladılar. Məscid od alıb yandıqdan sonra, ermənilər və ruslar Abbas Mirzənin oğlu şahzadə Behmən Mirzənin imarətinə gəldilər. Şahzadə Behmən Mirzə neçə il bundan irəli İran dövlətində böyük cinayət etdiyinə görə, oradan köç-külfətələ qaçıb, rus dövlətinə pənah getirmişdi. Rus padşahı hər il ona 36 min manat məvacib verirdi. O, ailəsi və xidmətçilərle ikimərtəbəli təmtəraqlı bir evdə yaşayırdı. Şahzadə mərhum olan-dan sonra onun varisləri və xidmətçiləri yenə orada qalırdılar. Amma bu davadan irəli onun oğlanları və ailələri evi bisahib qoyub, hər biri bir yerə getmişdilər. Bu imarəti də gəlib yandırdılar. Daha sonar Rzaqulu Mirzə bəy Cürminin və oğlanlarının, eləcə də Şuşanın neçə böyük əyanlarının sahibsiz evlərinə, bir sıra hamamlarla birlikdə od vurdular.

Pəs cumada-s-səni ayının üçüncü günü — çərşənbə günü — yəni qərarlaşdırıldıları kimi, iyulun 12-də qımdatlar generalın məsləhətələ gənorta vaxtı davarı başladılar. Əvvələn qımdatın biri, müəzzin axırıncı «la ilah illəllah» sözlerini deyən məqamda Böyük məscidin minarəsinə bir güllə atdı. Güllə

inanıb, axşamadək səngərlərə və küçələrdə müntəzir durdular. Elə ki, gecə oldu, bu vədə gördülər ki, Köçərli məhəlləsindən od-alov qalxdı. Xəber getirdilər ki, general Qalaşakovun əmrilə ruslar ermənilərlə birləşib, Köçərli məhəlləsindən məscidinə və evlərə od vurublar. Bu işiq onun işığıdır. Generalın hiyləsi müəyyən olduqdan sonra xalq karixib qalmışdı. Bilmirdilər səngərlərə gedib düşmənə cavab versinlər, yaxud bazar-dükəndə olan şeyləri bir yerə daşınıllar. Xülasə, o gecə bütün tüfəngdarlar dükənlərində malları evlərə daşınmaqla məşgül oldular. Ona görə ermənilər və ruslar bir gecə boş evlərə od vurub yandırdılar.

İkinci gecədən müsəlmanlar davarı başladılar. Köçərli məscidinin ətrafında hiylə ilə çadır qurub mənzil etmiş ruslar məscidə tərəf gedən iki müsəlmani — Hacı Abdulları və Kərbələyi Əlini güllələyib yıldılar. Onlara tərəf gedən daha bir müsəlmani da vurub yerdə qaldılar. Ondan sonra gəlib məscidə od vurub yandırmağa başladılar. Məscid od alıb yandıqdan sonra, ermənilər və ruslar Abbas Mirzənin oğlu şahzadə Behmən Mirzənin imarətinə gəldilər. Şahzadə Behmən Mirzə neçə il bundan irəli İran dövlətində böyük cinayət etdiyinə görə, oradan köç-külfətələ qaçıb, rus dövlətinə pənah getirmişdi. Rus padşahı hər il ona 36 min manat məvacib verirdi. O, ailəsi və xidmətçilərle ikimərtəbəli təmtəraqlı bir evdə yaşayırdı. Şahzadə mərhum olan-dan sonra onun varisləri və xidmətçiləri yenə orada qalırdılar. Amma bu davadan irəli onun oğlanları və ailələri evi bisahib qoyub, hər biri bir yerə getmişdilər. Bu imarəti də gəlib yandırdılar. Daha sonar Rzaqulu Mirzə bəy Cürminin və oğlanlarının, eləcə də Şuşanın neçə böyük əyanlarının sahibsiz evlərinə, bir sıra hamamlarla birlikdə od vurdular.

Ardı var

Tahir Süleyman

Ahmet Kaya solçuydu, yoxsa kurd millətçisi?- Həyat yoldaşı cavablandırır

- Bu il Ahmet Kayanın mahnalarından ibarət "...Bir eksiz" albomunu çıxardınız. Alboma göstərilən diqqət sizi qane etdim? Xalq bu gün də Ahmet Kaya sənətinə maraq göstərirmi?

– Çıxdığımız albom son dərəcə cəsarətli və maraqlı bir layihə oldu. Bu layihə sayesində Ahmet Kaya şərqişlərindəki zənginliyi və yeni xirdalıqları keşf etdik. Tamamilə fərqli janrlarda ifa edən sənətçilərin də qatıldığı layihələr son dərəcə gözlənilməz ve maraqlı bir iş reallaşdırıldı. Türkiyənin bir qədər qarışqı və ağır günlərində işq üzü görə də, bu alboma göstərilən maraq olduqca qənaətbəxsə oldu. Yeni və daha bir gənc nəslə bu mahnilarla tanış etdik.

Ahmet Kayanı sevənlər onun bize əmanət etdiyi mahnları heç vaxt tək və sahibsiz qoymadılar. Onların əllərini həmişə cıynımızda hiss etdik və gücləndik. Bu, həqiqətən qurur duyduğum və hörmət etdiyim bir vəfa, sevgidir. Elə bizi yaşıdan da budur.

- Ertəgrul Özkökün göndərdiyi gül dəstəsini qaytarmışdır. Bir vaxtlar ona qarşı kampaniya aparan türk mətbuatı ilə indiki münasibətləriniz necədir?

– Mən Türkiyə mediasının çox önemli bir hissəsinin gücünü və imkanlarını yanlış istiqamətə yönəltdiyini düşünürəm. Həm də bu yanlış istiqamət, yanlış yönəlmə ölkənin zaman, enerji itirməsinə səbəb olur, imicinə böyük zərbə vurur.

Onlar insan haqları və demokratiya qavramlarına, sivil dünyadan demokratiya normalarına hörmətsiz yanaşın, özlerini bir növ "qərar verən" və "idare edən" yeriñe qoyub illər cəmiyyəti zəhərlədilər, insanlar arasında nifrət toxumları səpədilər. İrqçılıyi qabardaraq insanları bir-birinə düşmən etdilər. Bu torpaqlarda yaşayan xalqları və onların mədəniyyətini heçə sayıb diskriminasiyaya yol verdilər. Digər tərefdən, mən "Türk mətbuatı" sözüne qarşıyam, bunun əvəzine "Türkiyə mətbuatı" deməya üstünlük verirəm.

Ahmet Kayaya qarşı aparılan qara piar kampanyasının üstündən 15 il keçib və mətbuatda başqalarına da qarşı bu cür iyrənc üsullara əl atanlar hələ də var. Nə

qədər ki, cəmiyyəti, insanları bir-birinə qarşı qoyur, mətbuatla mənim münasibətlərim heç vaxt yaxşı ola bilməz. Mən bu məsələyə yalnız Ahmet Kaya prizmasından yanaşmırəm. Kürdlərə, etnik azlıqlara, əlevilərə, qadınlara, uşaqlara, fiziki qüsurlu şəxslərə, fərqli cinsi oriyentasiyadan olan insanlara və digərlərinə qarşı istifadə olunan bu kobud münasibət dəyişmədikcə, bir vətəndaş və insan olaraq hər birimiz bu mətbuatı tənqid etmeliyik.

- Cətin günlərində ona dəstək olan həmkarları var idimi? Kimlərin adını çəkə bilərsiniz?

– Təəssüf ki, yox idi. Həmişə demişəm və deyəcəm də: dostları onu tək qoymasıydı, bu, ona mənəvi güc və dəstək olardı. Sürgündə olduğu günlərdə Türkiyədən, sadəcə, dəyərli ozanımız Aşıq Mahsuni Şerif onu ziyaret etmişdi. O vaxtlar Avropada yaşayan Şivan Pərvərlə də görüşürdülər. Əlbəttə, xalqıyla, sevənləriyle tez-tez olmasa da, görüşür, konsertlər verirdi, amma ən çox dostları tərəfindən yad edilməmək, tək qalmaq ona çox pis təsir edirdi.

- Ahmet Kayanın siyasi baxışları Türkiyədə olduğu kimi, Azərbaycanda da həmişə müzakirə mövzusu olub. Onun qadını olaraq bu suala sizin cavab verməyinizi istərdik: Ahmet Kaya solçuydu, yoxsa kurd millətçisi?

– Ahmet Kaya sosialist, müxalif insan idi, istənilən milliyətçiliyin də əleyhinə idi. Onun illərdir davam edən kurd münaqışesinə qarşı çıxməgini "millətçilik" adlandırmış haqsızlıq olar. Söyügedən mühərbiənin səbəblərinə bu dövrün və modern dünyadan prizmasından baxanda da, xüsusən müxalif sənətçinin hansı mövqedə dayanmalı olduğu aydın görünür. Ahmet Kayanın kurd olub-olmamağı da önemli deyil. Heçə sayılan dilinə və mədəniyyətinə sahib çıxmak ayrı şeydir, millətçilik tamam ayrı şey. İnanın ki, bu, kurd yox, başqa xalq da olsayıdı, Ahmet Kaya mövqeyi dəyişməzdə. Sürgün illərində, 1999-cu ildə Parisdə keçirdiyi mətbuat konfransında Ahmet Kaya belə demişdi: "Nə qədər ki, sağam,

üreyim və beynim dünyanın hər yerində əzab çəkən xalqların yanında olacaq".

- Ahmet Kayanın "Popstar Türkiyə"dən yaxşı tanışığınız bacısı qızı Simge Bağdatlı onun mahnalarına yeni bir nəfəs vermişdi. İndi ekranlardan uzaq qalmağının səbəbi nədir?

– Ahmetin ən böyük arzularından biri də öz mahnlarını qadın sənətçinin ifasında və yeni tərzdə eйтmek idi. Mən də onun bu isteyini reallaşdırırdım. "SİMGE

çox hansı mahnısına qulaq asırsınız?

– Ancaq bir mahnının adını çəkmək çətindir. O dehşətli hissə qapılarda saatlarla Ahmet Kayaya qulaq asıram. Bütün mahnalarında özü var, keçmişimiz var, sevgimiz, eməyimiz, xatirelərimiz, həyatımız, mübarizəmiz var.

- Ahmet Kayanın məzarının Türkiyəyə gətirilməsinə etiraz etmişdiniz. "Ahmet Kaya hələlik sürgündə qalacaq" demişdiniz. Fikriniz dəyişməyib ki?

– Fikrimdə heç bir dəyişiklik olmayıb. Tarix 1999-cu ildə bu ölkədə aparılan çirkin piar kampaniyalarını, ədalətsiz hökmələri, körklənən irqçılık və səpilen nifrət toxumlarını, hədəfə çevrilən bir sənətçi və ona qarşı edilən hər şeyi yaxşı xatırlayır. Öz ana dilində mahni oxuduğu üçün sürgünle və ölümə nəticələnən bir həyat, insan taleyi var. Bunu necə dəyişdirmək olar? 50 il sonra insanlar Türkiyənin yaxın və real tarixini məhz bu hadisələrdən öyrənəcəklər. Ahmet Kaya dünyəviliyi müdafiə edən bir sənətçi idi və "notların milliyyəti, dövləti yoxdur" deyirdi. Yəni ona qarşı edilən haqsızlıqların bir də heç kimə qarşı edilməməsi və bu hadisələrdən düzgün nəticə çıxarılması üçün Ahmet Kaya olduğu yerde –sürgündə qalacaq. Bizim üçün nə qədər çətin olsa da, istəyirəm ki, ən azından tarixin bu sehifəsi açıq qalsın və mühakimə olunsun. Bir daha əsla heç kimin özü olduğu üçün təzyiq görməməni istəyirəm.

- Həyat yoldaşınızdan sonra 2009-cu ildə qardaşınız Yusuf Hayalogluunu da itirdiniz. Hayaloglunun şeirləri, Ahmet Kayanın mahnaları olmadan yaşamaq nə qədər çətindir?

– Bu iki gözəl insan mənim həyatımın şeiri idilər. Yəni onlardan sonra mənim şeirim bitdi, mahnalarım susdu. Qolum-qanadım qırıq olsa da, yaşamağa çalışıram. Biliyəm, onlardan sonra həyatında yaranan bu böyük boşluq olənə qədər davam edəcək.

Təəssüf ki, bununla – bu boşluqla yaşamağa alısmışsan, sadəcə, yaşayırısan. Mən anayam və övladım üçün ayaq üzə olmalıyam.

publika.az



BAĞDATLI-AHMET KAYA ŞARKILARI" adlı layihəzdə Simgenin vokal imkanları sayəsində çox gözəl bir iş alındı. Simge xanım indi Almaniyada yaşayır və işlerini, layihələrini orada davam etdirir.

- Qızınız Melis Kaya indi harada yaşayır, hansı işləri görür? Atasının xatırasını yaşatmaq üçün nələr edir?

– Melis universiteti İstanbulda bitirib. Parisdə magistr təhsili alıb. İndi də elə Fransanın paytaxtında yaşayır. Öz işləriylə yanaşı, atası üçün qurdugumuz müsiki şirkətindəki işlərdə də bize kömək edir.

- Ahmet Kaya üçün darıxanda ən

Laçın rayonu üzrə 2014-cü ilin I yarısında görülmüş işlər və qarşıda duran vəzifələr"lə bağlı geniş yiğincaq keçirilmişdir

18 iyul 2014-cü il tarixdə Laçın Rayon İcra Hakimiyyətində rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələrlə əlaqədar Laçın rayonunda görülmüş işlər və qarşıda duran məsələlərlə bağlı geniş yiğincaq keçirilmişdir. Əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldırılmış Ulu önder Heydər Əliyevin büstünü ziyarət etmiş və büstün önünə gül dəstələri qoyulmuşdur.

Yığıncağı giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov gündəlikdə duran məsələ ilə bağlı məlumat vermişdir. Məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini ötən dövr ərzində Möhtərəm ölkə Prezidentinin rəhbərliyi altında respublikada və rayonda görülmüş işlər, əldə olunmuş nailiyyətləri ətraflı təhlil etmiş, qarşıda duran vəzifələrdən danışmışdır. Həmçinin məruzədə bildirilmişdir ki, Rayon İcra Hakimiyyəti başçısı tərəfindən respublikanın müxtəlif rayon və şəhərlərində rayonun məcburi köckünə sakinlərinin daha six məskunlaşdırılması ərazilərdə 4270 nəfər rayon sakininin iştirakı ilə 48 yerde

səyyar qəbul-görüşlər keçirilmiş, həmçinin bu qəbullarda 521 nəfərvətəndən müraciəti dinlənilmişdir. Bu

qaldırılarla, icrasının reallaşdırılması üçün əməli tədbirlər görülmüşdür. Hesabat dövründə Taxta-körpü qəsəbəsi



qəbullarda rayon sakinlərinin mövcud problemləri öyrənilmiş, sahələr üzrə təsnifatlar aparılmışdır. Eyni zamanda bildirilmişdir ki, ötən müddət ərzində respublikanın əlaqədar bir çox nazirlik, komitə rehbərləri ilə görüşərək, Taxta-körpü erazisində yeni qəsəbələrin tikintisinə 2014-cü ildə başlanılmış, həmçinin laçınlı məcburi köckünələrin daha six məskunlaşdırılması ərazilərdə elektrik enerjisi, yol, içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı məsələ

ve məcburi köckünələrinin six məskunlaşdırıqları digər ərazilərdə başlanılmış tikinti-abadlıq işləri davam etdirilmiş, Qayğı qəsəbəsi Heydər Əliyev prospektində əhalinin rahat gedişi – gəlişini təmin etmək məqsədi ilə 2015 m istinad divarı hörülmüş, 1399 m beton bardür düzülmüş və 3171 m aqlay örtüklü səki tikilmişdir. Hazırda səkilərin kənarında metal məhəccərlərin qoyulması davam edir.

Taxta-körpü ərazisində məskunlaşmış məcburi köckünələrin elektrik

enerjisi ilə bağlı problemlərinin həll olunması məqsədilə 4 ədəd transformator yenisi ilə əvəz olunmuş, 4 ədəd transformator əsası və 24 ədəd transformatorda isə cari təmir işləri aparılmışdır. Ərazidəki obalarda yararsız hala düşmüş beş min metr naqıl yenisi ilə əvəz olunmuşdur. Məruzədə şəhid, əsil və imkansız ailələrə müxtəlif ərazilərin yardımının verilmesi, səyyar qəbulların mütəmadi keçirilməsi, əhalinin içməli su təminatının yaxşılaşdırılması, təsərrüfat suyu və fasiləsiz elektrik enerjisi ilə təmin olunması məsələləri ətraflı təhlil olunmuş və Rayon İcra Hakimiyyətinin başçısı irad və təkliflərin bildirilmişdir. Məruzə ətrafında Rayon Məlaliyə şöbəsinin, Vergilər şöbəsinin müdirləri, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru və Laçın rayon İcra Hakimiyyəti başçısının Hacıxanlı kənd ərazi dairesi üzrə nümayəndəsi çıxış etmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 23 iyun Dövlət qulluqçularının peşə bayramı günü ilə bağlı Dövlət qulluğunda uzun müddət səmərəli fəaliyyətinə görə Rayon İcra Hakimiyyəti başçısının Çağazur kənd inzibati ərazi dairesi üzrə nümayəndə İbrahimov Ağeli İbiş oğlu "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir. Həmin mükafat Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təqdim olunmuşdur. Yığıncaqdə müzakirə olunan məsələlərlə bağlı qərar qəbul olunmuşdur.

lachin-ih.gov.az

Mihemed Fûad Mehsûm Hewramî, kurê Amîne Xan e û wek Dr. Fûad Mehsûm tê naskirin. Di sala 1938'an de li bajarê Koye yê Başûrê Kurdistanê jidayik bûye. Îro, 24ê Tîrmehê bû 8'emin serokomarê Iraqê. Malbata wî xelkê gundê Xerpan a navçeya Hewraman in ji aliye Başûrê Kurdistanê ve û bavê wî li ser destê melayê mezin ê Koye mohleta melatiyê wergirtiye, ji ber vê yekê ligel malbata Mam Celal, ew du malbatê oldar ên Koye bûn, ji zaroktî de hevaltî di navbera wan de jî hebû. Dr. Fûad Mehsûm, heta temenê 18 salî li dibis-tanê olî yên Kurdistanê dixwend, piştê sala 1958'an çû Qahîre û li Zanîngeha Ezher dest bi xwendina zanistên îslamî kîr û li wê derê bawernameya bakaloryos û

Jiyannameya serokkomarê nû yê Iraqê

master di zanistên îslamî de bidest xist, piştî her du bawernameyan, bawer-



nameya doktora ji heman zanîngehê di warê felsefê de bidest xist. Ew endamê Partiya Koomunist a Iraqê bû, lê piştire çû Sûriyê û çavê wî bi Xalid Bekdaş ê Sekreterê Partiya Komunîst a Sûriyê ket, piştire dev ji Komunîstan berda û di sala 1964'an de bû endamê Partiya Demokrata Kurdistanê.

Sala 1968'an li zanîngeha Besra dibe mamoste.

Sala 1973'an li Qahîre dibe nûnerê Barzanî û Şoreşa Kurdistanê.

Sala 1976'an dibe yek ji damezrênerên Yekîtiya Niştimanî ya Kurdistanê.

Heta sala 1992'an Sekreterê Giştî yê Yekîtiya Şoreşgeran bû.

Sala 1992'an dibe serokê yekemîn kabîneya Hikûmeta Herêma Kurdistan.

Sala 2004'an piştî herifandina rejîma Seddam dibe yekemîn serokê parlamentoya demkî ya Iraqê.

Ji sala 2005'an ve endamê Parlamentoya Iraqê ye.

Ji bo du geran serokê Frakşyona Hevpeymaniya Kurdistanî bû di Parlamentoya Iraqê de.

Ligel Rûnak Ebdilwahid zewicî û 5 keçen wî hene.

Mam Celal hertim ew wek yek ji herî serkirdeyê rewşenbîr di nav Yekîti de dîtiye û gelek caran pişta xwe bi wî ve girê daye.(Basnews)

Dewlet li Çolemergê û herêma botanê aşîrên kurd bi hevdû re dide şerkirin

Ev demeka ku li herêma botanê bi teybetî li herêma Cizîra botanê, Şîrnaxê, Hazaxê, Nisêbînê û heta ku digijê Midyadê û hwd, li vê qadê, li ser aşîrên kurd re di nava kurdan de leyistîya. Gelek pevçûnên di nava aşîran de ku rûdana û nakokîyen ku di nava wan de hena, di derxistin û çêkirina wan de destê rayadarê dewletê heya. Bi vê rengê, aşîrên ku dikevina dijberî hevdû de, dewlet xwe nêzî herdû alîyan dike. Heta ku ji herdû aliyan re jî dibêje ku "ezê alîkariyê bidima we, bo ku win li ber aliye din serkeftî bin." Rayadarê dewletê, li herdû aliye ku nakokî di nava wan de hena jî, vê gotinê dihêne ser ziman. Bi vê rengî, cerdewanî bê û ankû bi rengîn din bê, wan li cem xwe digrê û bikardihêne.

Ev weke rengekî politikaya bikarhanînê ya dewletê ya. Bi teybetî, li herêmîn Midyadê, gelek aşîr bi vî rengî, nakokî di nava wan de hatîya derxistin û piştê dewletê li ser wan dijberîyan re ew alî kişandina cem xwe û piştê hinek ji wan kirina cerdewanî jî. Ev politika, bi teybetî li herêma Şîrnaxê, pirr zêde hatîya bikarhanîn. Heta ku gelek aşîrên li dora şîrnaxê, bi vî rengî nakokî di nava wan de hatîya derxistin. Î ro jî, wusa dihê ditin ku li herêma çolemergê di nava aşîrên kurd ên weke 'aşîra pinyanîş û ya 'Artûşî' bûna korbanê heman lîstîka dewletê.

Piştî ku ew nexweşîya di nava aşîra pinyanîş û ya artûşîyan de hat guhê min, ew nakokîyen di nava aşîrên botanê de hatîya derxistin hat bîra min. Li ser wan nakokîyan re, î ro ku li herêma şîrnaxê, bi aşîrî hinek aşîrên kurd cerdewanî bijartibîn û rahiştibîn çeka dewletê, hinekî jî, divê ku mirov bi van nakokîyen ku di nava wan de

hatî derxistin ve girêdayî divê ku mirov werêne ser ziman. Di vê temenê de aşîrên kurd li ber hevdû hatina şorkirin û bi hevdû re şerkirin. Bi teybetî, divê ku mirov armanca dewletê ya di temenê derxistina van nakokîyan de mirov fahm bike. Ew jî, ew a ku pêşî bi wan nakokîyan, dijberîye di nava wan de bide çêkirin ku nikaribin bi hevdû re bijîn. Piştê jî, wan mihtacî xwe bike û li gorî politikayê xwe yên şer wan li dijî tevgera azadiya kurd bê û ankû bi rengîn din bê û hwd, bikarbêne. Ji xwe, heta roja me, pergale cerdewanîye, li ser van nakokîyan hatîya afîrandin û mazin kirin. Cerdewanî, weke bîrînaka ku di dilê kurdan de ya. Cerdewanî, xancereka ku li dil û pişta kurdan hatîya xistin a. Bi wê cerderwanîye, bi hezaran ciwanê kurd bi hevdû re hatina dayîn şerkirin û hatina qatîlîn. Yanî, kurd, bi destê kurdan dane kuştin. Ev politikaya dewletê ya. Kurdan bi kurdan bide şerkirin. Heta ku şerî DAİŞ'ê jî dixwezin ku bikina weke şerekî kurdan ê bi kurdan re. Bo vê yekê, bi alîkariyâ Iranê û Tirkiya, gelek ciwanê kurd hatina xapandin û kirina nava wê rîxistina DAİŞ'ê a kujar de û bi kurdan re bi civate wan bixwe re dane şerkirin. Bi heman rengî, her aşîrên kurd, ên ku dewletê nakokî di nava wan de çêkiriya û hine ji wan bi wan nakokîyan xapandina û kişandina cem xwe û bi civate kurd re dane şer kirin. Yanî, bi gotinaka din, qatîlî kurdan jî, xwestina ku bikina ji kurdan. Ji xwe, di ancamê de ji kîjan aliye werina kuştin, wê hevdû alî kurd bin. Bi vê rengî, dewletê, hertimî bi kevirekî du çûk ji azmanan hanîya xwerê.

Li wir, di aslê xwe de, dema ku em bahse aşîrên kurd bikin, divê ku em bi teybetî, wê gotina

"dijberîye" hildina li dest û şirove bikin. Ji ber ku dewletê, hertimî, ew di nava kurdan de li ser nakokîyen di nava aşîran de daye çêkirin û piştê herdû alî jî li gorî berjewendîyen xwe bikar-



hanîya. Ev politika, li herêma botanê, pirr zêde hatîya bikarhanîn. Î ro, herkesek vê pirsê dike û dipirsê ku "herêmek weke botanê ku wilqasî welatperwer û welatparêz çawa dibê ku evqas cerdewan li wê hena. Bersiva vê pirsê, divê ku em bi wê dijberîya ku bi nakokîyen ku di nava aşîrên kurd de hatîya derxistin re fahm bikin. Li herêma Çolemergê, herêmek welatparêz a. Herêma Çolemergê, weke herêma botanê, bi dîroka xwe re pirr zêde bi kok a. Aşîrên herêmîn ên kurd jî, xwediyê dîrokeka kevn in. Hemû jî, aşîrên bi kok in. Dewletê jî, hertimî, li ser van aşîrên bi kok re leyistîya. Bi teybetî, dewletê jî, heta vê kîlîkî li ser van aşîran re leyistîya. Nakokî di nava wan de derxistîya û ew bikarhanîya. Heta ku demekî, bi hewldanan, dewletê, gelekî xwestîya ku nakokîyan di nava aşîrên kurd û tevgera azadîya kurd de bide çêkirin û li ser wan nakokîyan re wan aşîrên kurd li dijî tevgera azadîya kurd bike xwedî helwest. Di aslê xwe de, ku î ro li herêma botanê jî û li ser wê şikandinê re gotina

herêma Çolemergê jî, cerdewanî hebe, divê ku em temenê wê bi van politikayê dewletê fahm bikin.

Gelê Çolemergê jî û gelê Botanê jî, gelê welatperwer û welatparêz a. Ciwanê kurd ên Çolemergê jî û ên herêmîn botanê jî, ciwanê welatparêz in. Dewletê jî, hertimî, ev ciwan bi

"kurd, nikari bi hevdû re bijîn", "du kurd werina cem hevdû wê bi hevdû re şer bikin", "Kurd, nabîna yek.", "kurd, li ser mirîşkê hevdû dikujin." Û hwd. Bi vê rengê hertimî gotin jî, li ser vê re hanîna ser ziman. Ji vê demê û pê de, êdî divê ku gelê kurd ê herêma botanê û Çolemergê, divê ku rê nedê van politikayê dewletê ên bi rengê dayîna şerkirinê a aşîrên kurd. Aşîrên kurd, divê ku xwe nekina navenda nakokîyan. Divê ku xwe bikini naavenda aşîfî û parastina nîrxên xwe ên cîvatî. Di dîrokê de, wusa bûya. Î ro jî, divê ku wusa bibe.

Di van rojênu ku civate kurd li bakûrê kurdistanê, başûrê kurdistanê û rojavayê kurdistanê di bin hêrisen giran de ya, divê ku bi wê hêstê û berpirsiyari tevbigerihin. Di vê demê de, herkesek divê ku bi berpirsiyari tevbigerihî. Ev provakosyonê dewletê ên ku bi wan dixwezê nakokîyan di nava aşîrên kurd de û bigîşti jî di nava civate kurd de çêbîke, divê ku pirr zêde heyîdar û bizane tevbigerihin. Ya rastî bi bo civate kurd ci ya, divê ku ciwanê kurd ên çolemergê jî û botanê jî, wê bibînin û li gorî wê tevbigerihin.

Li vir, berpirsiyariya mazin dikeve ser milê serokê aşîrên kurd ên herêma botanê jî, ku mazinatîya xwe bidina nîşandin û nehîlin ku nakokî di nava ciwanê wan û aşîrên wan de werina derxistin.

Di dem û rojênu weha de, mazinatî kifş dibe. Ciwanê Çolemergê û serokê aşîrên wê, divê ku derfetê nedîna provakosyonê dwletê ên çêkirina nakokîyan di nava wan de. Herwusa, herêmîn din ên kurdistanê jî, divê ku ji van aliyan ve heyîdar û baldar bikin.

20.07.2014/Abdusamet Yigit

bipê nebe. Ez bawerim kurd dê xwe û welatê xwe li hemberê



teroristan biparêzin. Anita Espander Zivirandina eva nivisa ji danimarki, Gulgîn G. Bozarslan

Gülgîn Bozarslanın

PEYAMA HÜNERMENDA DANİMARKÎ JIBO NETEWA KURD! ŞERÊK DIN DİSA LI DERÝE KURDAN DIXE!

Rewşa iroyin gelek bi eş û bi mir-mirandine, Mirov nizane ki dostê kurde û kî dijiminê kurde. Ev ji rastiyêke û normale. Lî ya heri giring eve kû, Kurd naha bilî xwe/xeyn ji xwe, ew bi her kesi bawer nakin. Giringiyêka din ji, naha kurd zanîn ew çawen malen xwe û axa xwe li hemberê şer biparêzin. Lî bi kurdan waha kirin kû, dijiminê kurd axa kurdan, di ronahî de ji wan DİZİN. Gava

markîye) çendin car çûme Kurdistanâna başûr, ji dema Enfalê û heta van demen nû. Min her tim gor imkan û mercen xwe, jibo mafen netewa kurd û Kurdistan, piştigirî û alîkariya kurdan kiriye. Bi van têkiliyên min, li gel Kurdistan, naha gelek hevalen minen kurd ji hene. Baweriya min ji kurdan eve kû, ewê qet destûr nedin, Terorist bikevin nav mal û axa wan. Ew mal û warên wan

îro Nefta Herêmê dighêje Emerîka

Li gor nûçeyeke ajansa Reuters piştî ku di meha huzêranê de nefta xav a Herêma kurdistanê li bendera Ceyhanê a Tirkîye hatiye barkirin tê payîn ku îro bighêje Emerîka. Ajansê ragihandiye ku piştî ku keştiya (Unated Kaladerfeta) li bendera Ceyhan a Tirkîye û di meha huzêrana borî ketiye rê û nefta xav a Herêma Kurdistanê bar kiriye tê çaverêkirin ku îro şeme 26/7/2014 bighêje bendera Calfston li wilayeta Teksaşê ya Emerîkayê. Her weha



hatiye diyar kîrin ku her çiqas tirsa Emerîka ji serbixweya nefta Herêma Kurdistanê heye ku bibe sedema parçekirina Êraqê lê belê rîgirî li kompaniyê Emerîkayê nake bo kirîna ew nefta xav ya Herêma Kurdistanê.

Derîyê Sêmalka dê piştî cejnê vebe

Birêvebirê derwazeya sînorî ya Fîşxabûrê ya navbera Herêma Kurdistan û Rojavayê Kurdistanê de Şewket Berbuharî diyar kir ku der-



wazaya Sêmalka dê piştî cejna remezanê bê vekirinê. Bi daxuyaniyekê ji PUKmedia'ye re Berbuharî got: Derwazeya Sêmalka a sînorî di navbera Herêmêm û Rojavayê Kurdistanê de roja yekşemê 3/8/2014 li pêşîya geştyaran tê vekirinê. Berbuharî da zanîn ku derwaze weku ber dê tenê jib o rewşen mirovî vekirî be her weha bo hêşankirina û vegera welatiyên Rojavayê Kurdistanê ji û bo herêmê be.

Di berdewamiya axaftina xwe de Berbuharî ew yek red kir ku ew derwaze bo bazirtganiyê bê vekirin û teqez kir ku tenê bo rewşen ewarte û mirovî dê vekirî be. Pêştir kanalên ragihandinê belav kiribûn ku dê îro şeme 26/7/2014 bi temamî derwazeya Sêmalka dê bête vekirinê.

Celewla: Pêşmerge çend êrişike DAIŞ'ê şikandin

Li taxa Wehdê ya bajaroka Celewlayê hêzên Pêşmerge çend êrişekî terorîstên DAIŞ şikandin. Jêdereke agahdar yê pêşmerge li Celewla ji PUKmedia'ye re ragihand: Şeva borî



heya danê sihara îro 26/7/2014 terorîstên DAIŞ'ê careka din êrişî taxa WEhdê a bajaroka Celewlayê kirine lê belê hêzên pêşmerge rûbirûyê wan hatine û êrişen wan şikandine. Bi gotina jêderê niha rewş aram û tu çer û pevcûnek di navbera hêzên pêşmerge û terorîstên DAIŞ de li wê bajarokê tune ye.

Li Kerkükê teqîn 15 welatî şêhîd û birîndar ketin û 15 otombêl hatin şewtandin

Li bajarê Kerkükê li geracekê teqînekê rûda di encamê de 13 welatiyên sîvîl şêhîd û birîndar ketin û 15 otombêl şewtandin. Jêdereke ewlekîriyê îro ïnê ji PUKmedia yê re ragihand ku li bajarê Kerkükê li ber Huseyniya

El-Mustafa ya dike devera Serê Domîz otombèleke bombebarkirî teqîya, di encamê de 3 welatiyan jiyana xwe ji dest da 12 birîndar ketin, her wiha hate ragihadin ku 15 otombêl di encama teqînê de şewtandin.

Barzanî pîrozbahî li Fûad Mehsûm kir

Serokê Herêma Kurdistanê, Mesûd Barzanî pîrozbahî li serokomarê nû yê Iraqê Fûad Mehsûm kir. Malpera fermî ya Serokatiya Herêma Kurdistanê belav kir ku, duh, 24ê Tîrmehê, di peywendiyekê telefonî de Serokê Herêma Kurdistanê Mesûd Barzanî pîrozbahî li Dr. Fûad Mehsûm kir bi boneya hilbijartina wî wek serokomarê

Iraqê û hêviya serkeftinê di erk û kar de bo wî xwest. Duh, 24ê Tîrmehê, dengdan li ser hilbijartina serokomarê Iraqê da ku di encam de û di gera duym jî dengdanê de, namzedê Kurdan Fûad Mehsûn bi piraniya 211 den gan bû heştemîn serokomarê Iraq û duyemîn kesayetiya Kurd di vî kursiyî de, piştî Celal Talebanî. (Rûdaw)



Demîrtaş: Ez bi nasnameya xwe ya Kurd namzetê tevahî kesên din im

Namzetê Serokkomariyê û Hevserokê Giştî yê HDP'ê Selahattîn Demîrtaş li Antalya axîvî û got; "Ez bi tevgera azadiya Kurd a ez di nav de mezin bûm serbilind im." "Demîrtaş got ku bi nasnameya xwe ya Kurd namzetê hemû kesên din e.

Namzetê Serokkomariyê û Hevserokê Giştî yê HDP'ê Selahattîn Demîrtaş têkildarî hilbijartînê Serokkomariyê li Salona Dawetê ya Şaranpol Durukan a Antalya civîna gel li dar xist.

Di civînê de li gel gelek kesan nûnerên Rêxistinê Civaka Sivîl jî amade bûn. Demîrtaş diyar kir ku dewlet bi rîya medyayê bi salan gel berdane hev û got; "Serokwezîr bi destê xwe bi gotinê wezîran, bi piştgiriya darazê bi vî awayî ev tişt ji Tirkîyê re gotin. Bi salan bi gotina 'Elewî xwedî baweriyeke jîrêderketî ne' Elewî xerab nîşan dan. Heta dema nêz bi gotina 'Misliman ji bo rejîmê tehdît in' xwestin li ser wan cudatiyan çebikin. Bi salan ji bo nasnameya jînê

tune bihesibînin û jinan wek welatiyek wekhev qebûl nekin ew xerab nîşan dan. Jixwe Ermenî li vî welatî hîn jî kûfrek e, Rûm heqaret, Yahudî têgîneke biçûk xistinê ye. Serokwezîr Êzidî wek gotineke heqaretê timî bi kar tîne.



Ango niha kesên wek dewletê û Serokwezîr nafikirin û di pencereya wan de li dînyayê nanêrin, wek cinawîrên ku mirov wan li cihê mirovan nabîne tê destgirtin." Demîrtaş got ku mirovên dewlet dixwaze ava bikin ji bilî komeke

goşt ku rûhê wî jê hatiye stendin ne tiştekî din e û wiha dewam kir: "Ji ber mirov bi zimanê xwe yê dayikê heye. Mirov bi baweriya xwe heye. Mirov bi rûmeta xwe heye. Tişta ku mirov ji zindiyen din cuda dike ev e. Em ji bo statûyê nebûn namzet.

Helbet ez bi tevgera azadiya Kurd a di nav de mezin bûme serbilind im." Demîrtaş bi bîr xist ku di civînekê de jînkek jêre gotiye 'Tu hê nikare bêjî ez Tirk im, tê çawa bibî Serokkomar' û wiha axîvî: "Eger ez Tirk bûma min ê gotiba ez Tirk im.

Ez Kurd im û bi vê nasnameya xwe namzetê Serokkomariyê me. Lî ez ne tenê namzetê gelê Kurd im. Ez namzetê hevpar ê tehavî kesên din, xizan û ked-karan im." Demîrtaş piştî axaftina xwe ji salonê veqetiya.

Wê bernameya Demîrtaş a li Antalya bi konsera Ahmet Aslan a ji bo piştgiriya kampanyaya Serokkomariyê li Şanoya Servekirî a Konyaaltı bidome. (ANF)

'Petrola Kurdistanê 200 sal têra pêwistiya Tirkîyê dike'

Tê gotin ku rezervên petrolê yên Herêma Kurdistanê dê 200 sal têra pêdiviya Tirkîyê û sal û nîvî jî têra pêdiviya petrolê ya tevahiya cîhanê dike. Li gor çavkaniyê navneteweyî, rezervên petrolê yên bi qasî 6,14 milyar ton ên ku di bin kontrola Herêma Kurdistanê de ne têre pêwistiya petrolê ya Tirkîyê bi qasî 200 salan dike. Li herêmê salane 4,1 milyar ton petrol tê derxistin û rîjeya rezervên herêmê têra sal û nîvî pêdiviya petrolê ya tevahiya cîhanê jî dike. Herêma Kurdistanê de kîlgehîn petrolê yên wek Teq Teq, Tawke, Xûrmala û Şaşikan di serî de rojane nêzîka 54 hezar ton neft derdixîne. Armanca Kurdistanê ew e ku di sala 2015'an de rîjeya hinardekirina petrolê derxîne 136,5 hezar ton, di sala 2019'an de jî bîghîne 273 hezar ton.

Pispor diyar dîkin ku ji bo ev potansiyel bigîhe bazarêن cîhanê 'rîya herî ekonomîk' Tirkîye ye. Li Tirkîyê ji Kerkükê heta bendera Ceyhanê xeta boriyê heye. Pozîsyona Tirkîyê ji bo Ewropaya ku pêdiviya wê ya enerjiyê zêde ye, jeosteरejik e. Ji ber van sedeman jî Tirkîye ji bo Iraq û Herêma Kurdistanê di pozîsyoneke gelekî girîng de ye.

Şirketên herî mezîn ên petrolê yên cîhanê li Iraqê ne

Iraq rojane 410 hezar ton hilberîna petrolê dike û piraniya vê hilberîna rasterast an ji aliyê BP an jî ji aliyê konsorsiyûmîn BP'ê ve tê kirin. CNPC ya Çînê, Statoilâ Norweçê, Eniya İtalyayê û Gazpromâ Rûsya şirketên navneteweyî yên mezîn in ku ji dewlemendiya petrola Iraqê para xwe distîn. TPAO jî bi şîrîkîn xwe yên biyanî re li Iraqê xebatîn xwe berdewam dike.

Li kîlgehîn ku di bin qontrola Herêma Kurdistanê de ne jî digel ExxonMobil û Chevron Amerîkayê, Totala Fransayê û Gazprom li herêmê çalak in. Wek tê zanîn TPIC û Vejena Giştî li çin e. Hema bêjê temamîa hinardekirinê ji kîlgehîn Iraqê yên li Kendava Basrayê tê kirin. Tirkîye ji Iraqê petrolê li ser xeta boriyê ya Kerkük-Ceyhanê distîne. Kapasîteya vê xetê rojane 1,95 milyon bermîl e. Di xeta boriyê de gelek caran ji ber sabotaj û erizayê teknîkî pîrsigirêk derdi Kevin. Xeta boriyê ya Ceyhan-Kerkükê niha rawestiya ye, lê belê di salê berê de rojane 200 hezar bermîl petrol têre diçû. Ev petrola ku li Ceyhanê tê komkirin, difroşin şirketên ku SOMO ya şirketa dewleta Iraqê diyar kiriye. Herêma Kurdistanê jî hema bêjê hemû petrola xwe di ser Tirkîyê re hinarde dike. Ji xeta boriyê ya ku ji Teq Teq heta Pêşxabûrê ye rojane 100 hezar bermîl petrol dişine Tirkîyê. Ev petrol li Ceyhanê di tankên ku kapasîteya wan 2,5 milyon warîl e de tê komkirin. (aa)



Li devera Rebîa 5 pêşmerge şêhîd ketin

Li devera Rebîa dema ku 5 pêşmerge bi şâştî ketin devekerê ku di bin kontirola DAIŞ de ye, ji aliyê çekdarên rîxistina terorê hatin gulebaran kirin, û di encamê de her 5 pêşmerge şêhîd ketin. Jêdereke da xuya kirin ku pêşmergeyên hatin şêhîd kirin li otombèleke ji cura Pîkab siwar bibûn û ji ber bi şâştî ketin devekerê ku di bin desthilatdariya DAIŞ de ye hatin teror kirin.

çekdarên DAIŞ de ye, ji aliyê çekdarên rîxistina terorê hatin gulebaran kirin, û di encamê de her 5 pêşmerge şêhîd ketin. Jêdereke da xuya kirin ku pêşmergeyên hatin şêhîd kirin li otombèleke ji cura Pîkab siwar bibûn û ji ber bi şâştî ketin devekerê ku di bin desthilatdariya DAIŞ de ye hatin teror kirin.



PUKmedia

Şanda HDP-ê vege riya Tirkiyê

Rûdaw (Enqere)- Parlamentera serbixwe ya Amedê Leyla Zana û parlamente reñ HDP-ê serdana xwe ya Başûrê Kurdistanê qedandin û vege riyan Tirkiyê. Li gorî agahiyên Rûdawê ji çavkaniyên HDP-ê wergirtî, şanda HDP-ê ya li Başûrê Kurdistanê li gel rayedaran û li Qendîlê li gel Koma Civakê Kurdistanê (KCK) hevdîtin pêk anî, îro vege riya Tirkiyê. Leyla Zana û parlamente reñ HDP-ê yê Stenbolê Sirri Sureyya Onder di nêva hefteyê de derbasî Başûrê

Kurdistanê bûbûn û hevdîtin Barzanî û Serokomarê Iraqê pêk anîbûn. Zana û Onder, yê berê Celal Telebanî re



peyama Ocalan ji Serokê ragihandibûn. Herwiha şan- Herêma Kurdistanê Mesûd dê, ji bo kombûna Kongreya

Neteweyî ya Kurd hewlî dabû. Dûv re, parlamente reñ HDP-ê Pervîn Buldan û Idrîs Balûken ji tevlî şandê bûbûn. Parlamente piştî li Hewlîrê gihan hevdî, pêk ve cûn Qendîlê, li gel rayedarê KCK-ê hevdîtin pêk anîn. Texmîn ew e ku di hevdîtinê de derbare Desteya Çav- deriyê ya Pêvajoya Aştiyê û Kongreya Neteweyî ya Kurd de axivîbin. Di demekî nêzîk de, şanda HDP-ê dê biçe Îmrâliyê û rîberê PKK Abdullah Ocalan re hevdîtinekê pêk bîne.

Berxwedane li Kobanê bo rûmeta kurdan û kurdistanê ya

Piştî ku mudahel li Sûrî bû û hin bi hin hat ditin ku kurdan xwe li herêmîn xwe bi rîexistinkirin û rêveberîya xwe ya herêmî ya rojavayê kurdistanê ava kirin, êdî ket rojevê ku rîexistinê tundrew dihîn bi rîexistin kirin. Ev rîexistinê tun- drew ku dihîn bi rîexistinkirin hemû têkiliya wan bi Tirkiyâ û Iranê ve heyâ. Ev yek, gelek caran hatîya piştastkirin ji. Bl teybîtî, dijberîya li dijî kurdan, di temenê helwesta Iran û tirkiyâ de ya. Divê ku mirov vê yekê bi teybîtî bibêje.

Piştî ku rêveberîya xweserîya demokratik li rojavayê kurdistanê hat denezendin û piştî weke sê kantonan herêm hat bi rîexistin kirin, êdî bidest çûyîna bi ser kurdan de bû. Li vir, divê ku mirov vê yekê ji bibêje ku piştî wê re pêşxistîna DAİŞ-ê zêdetirî ket rojevê de. Li vir, bi teybîtî, piştî wê re li Iraqê ji DAİŞ bîcîh kirin.

Li Sûrî ji û li Iraqê ji, herêmîn ku DAİŞ li wan hatîya bîcîhkirin ji, herêmîn balkeş in. Bi teybîtî, yan herêmîn kurdan in û yan ji herêmîn di sînorêni herêmîn kurdan de na. Ev ji, bi teybîtî, weke aliye kî ku bi teybîtî divê ku mirov li ser bisek- inê ya. Şerê DAİŞ-ê ê bi kurdan re, em nikarin tenê bi navê



DAİŞ-ê re werênina ser ziman. Divê ku em bi Iranê û Tirkiyâ re werênina ser ziman. Ev yek, li berçav a. Ji pêvajoya ku li Iraqê li herêmîn weke Musilê ku DAİŞ dihî bîcîhkirin, mirov fahm dike ku hevkarîyek Iranê, Tirkiyâ û rejima bax- dadê bi hevdû re heyâ. DAİŞ, weke rîexistinêka van rejiman ku li dijî kurdan didina şerkirin a. Lê Rejima Baxadadê, bi teybîtî, dordora xwe gunahbar dike.

Li dijî kurdan, helwesta xwe hanî ser ziman. Heta ku dema ku helwesta xwe li dijî kurdan hanî ser ziman, got ku "tirkiyâ ji, ji aliye stretejîkî ve bi me re di heman hîzî de ya." Tirkiyâ ji, li dijî kurdan, piştîrîye dide rîexistinê weke DAİŞ-ê ku hîrîşî kurdan dike. Ü bi wê re ji tirkiyâ, herêmîn bakûrê kurdistanê, weke ku ji nû ve dagir bike, kirina herêmîn leşkerî. Sevketîye ka mazin ya leşkerî li bakûrê kurdistanê kirîya. Herêmîn weke herêmîn çolemergê û hwd ji, bi sadan qareqol û ankû kaleqol lê çekirina.

Bi wê re ji, diçina bi ser kurdan de. Çend ku hin dordor, dibêjin ku "ev ser salekê ku li bakûrê kurdistanê şer nebûya" ji, em nikarin vê gotinê piştast bikin. Tirkiyâ şerê ku li bakûrê kurdistanê bi kurdan re kêm kir û li rojavayê kurdistanê li ser rîexistinê tundrew ên weke DAİŞ-ê û hwd re, şerê xwe bi kurdan re daye domandin. Yanî, ew şerê xwe yê bi kurdan re nedaye sekinandin. Î ro ji, di wan hîrîşîn ku li herêma rojavayê Kurdistan a KObanê dibin, em

divê ku weke hîrîşîn tirkiyâ ji bi hasibêne. Bl teybîtî, rejimîn herêmîn ên weke Tirkiyâ û Iranê ku çendî nakokîyê wan bi hevdû re hebin ji ku mijar dibe kurd dibin yek û diçin bi ser kurdan de. Dema ku em şerê Kobanê dahûr bikin, emê bibînin ku Iran û tirkiyâ bi hevdû re di nava hevkarîyekê de wê piştîrîye didina rîexistina DAİŞ-ê û didina hîrîşkirin ku hîrîşî kordanê bike.

Li Iraqê, ev ser deh salan re ya ku bomba tên taqandin. Rîexistinê ku tun- drew ku wan bombayan li Iraqê ditaqînîn, heta roja me bi deh hezaran sivil qatîkirina û bi heman rengî bi

hînkekî weke lingekî din ê vê plana şerê bi kurdan re dihî li berçav. Bi wê re, xwestina ku bi plan û li ser olê re li dijî kurdan bidina şerkirin. Bl van kirin û kî- yaran temenê şerê bi kurdan re afi- randin. Nûha ji, li ser wê re şer dikin.

Ev şerê ku li Kobanê dihî kirin bi kurdan re, şerê jenosîda kurdan a. Di serî de, divê ku mirov vê yekê ji binx- atkê û bibêje. Ev şerîn ku bi kurdan re dihîn kirin, em dikarin weke şerîn jenosîda kurdan ji bi hasibînîn û werêni- na ser ziman. Lê ev şerîn jenosîda kurdan ku bi destê DAİŞ-ê û hwd dihî meşandin li dijî kurdan, armanca wê

jenosîda fizikî ya. Her wusa, bi wê re ji, ew jenosîda fizikî ku tirkiyâ û Iranê, heta roja me domandin, ku wê ji bidina domandin. Ev ji, wê çawa bibe? Ew ji, bi vê rengî dibe ku li rojavayê kurdistanê kurd şikandin, êdî piştîre wê rewşa kurdan ya bêstatû hiştina wan, bidina domandin. Rayadarê Iran û tirk, rojîn ku konferanse Cenevê a duyemin dihat li darxistin de li Iranê li Qasre sadabadê li hevdû civîyan û hin stretejîyên şer li dijî kurdan bi hevdû re dane meşandin. Î ro ji, ev

şerîn ku bi kurdan re dihîn kirin, dii temenê wê stretejîyê û peymanîn di nava Iran û tirkiyâ de dihîn kirin. Li Musilê bîcîhkirina DAİŞ-ê ji, divê ku mirov di temenê wê levkîrina li qasra sadabadê hilde li dest û fahm bike.

Di vê temenê de, divê ku mirov bibêje ku rîexistina tundrew a DAİŞ-ê, divê ku mirov weke rîexistinêka ji rîzîne hasibêne. Ev rîexistina DAİŞ-ê, bi hebûna wê re, rengî şerê Iran û tirkiyâ ê bi kurdan re vê demê dihîne ser ziman. Divê ku mirov ji vê aliye ve ji lê binerê. Ev rîexistin, bi vê rengî, ji aliye Iranê ve ji û ji aliye tirkiyâ ve ji, dihî bi rîexistin kirin, bîcîhkirin û şerkirin.

Li vir, telûkeya mazin ew a ku ev mirovîn ku di nava vê rîexistinê de dihîn dayîn şerkirin tundrew in û bi wê tundrewîya wan re çavên wan dunyê nabînê. Kor in. Tenê, li ser olê re ku bi navê olê ji wan re hatîya gotin bi wê bawer dikan û şer dikin. ... Li Kobanê, gelê kurd, birûmet û hebûna xwe li berxwe dide. Gelê kurd, tekoşîna parastina hebûna xwe dide. Gelê kurd, li wir, tekoşîn û berxwedane maf û azadî û rastîyê dide. Ew tekoşîna kurdan a li Kobanê, ku YPG/YPJ dide mafdar û pîroz a. Ku î ro, pêxemberek li jîyane jîya ba, wê çûba û di nava refîn YPG û YPJ de şer bikira bo rastîyê û mirovatîyê. Ev tekoşîn û berxwedane kobanê, wilqasî pîroz a. Tekoşîna YPG û YPJ-ê, tekoşîn û berxwedane pêxemberan a...

11.07.2014/Abdusamet Yigit

Heyeta aştiyê li Hekariyê ziyaretê xwe didomîne

Heyeta aştiyê ya ku dixwaze du eşîren li Hekariyê li hev bîne çibû bajêr, heyeta aştiyê ziyaretê xwe yên li Hekariyê didomîne. Li Hekariyê piştî ku di nav du eşîran de şer derket, kesek mir û çend kes ji birîndar bûn. Li ser vê heyeteke aştiyê hat bajêr û ziyaretê



xwe didomîne.

Heyeta ku ji Hevserokê Partiya Herêmîn Demokratik (DBP), Parlamente Xweser a Wanê Aysel Tugluk û Şarêdarê Berê yê Bajarê Mezin ê Diyarbekirê Osman Baydemîr pêk tê, ziyaretê xwe domandin. Heyeta aştiyê bi rîexistinê civakî yên sivîl û nûnerên sendikayan re hevdîtin kir. Heyeta aştiyê li sûkê esnaf ziyaret kir, dûr û dirêj bi esnafan re sohbet kir û li cihêن ku di bûyerê de xisar çêbûn lêkolîn kir.

Saredarê Berê yê Bajarê Mezin ê Diyarbekirê Osman Baydemîr ji rojnamevanan re daxuyand ku di bûyerên bi vî rengî de bira bi destê birayan tên kuştin. Baydemîr bi bîr anî ku ev du roj in ew li bajêr in û heta ku ev dijmînatî xelas nabe, ew ê ji bajêr neçin.

Ji hevserokê DBP'ê ji bo Fuad Mehsûm peyama pîrozbahiyê

Hevserokê DBP'ê Emîne Ayna û Kamuran Yuksek ji bo Serokkomarê nû yê Iraqê Fuad Mehsûm peyama pîrozbahiyê şandin. Li



gor daxuyaniya DBP'ê, Ayna û Yuksek ji ber Fuad Mehsûm wek Serokkomarê nû yê Iraqê hat hilbijatin kêfxweşîya xwe anîn ziman.

Ayna û Yuksek diyar kirin ku ev pêşveçûna nû ji bo istîqrar û aştiya Iraqê dê bandoreke erênî bike û wiha dewam kirin: "Piştî Birêz Celal Talabanî li parlementoya Iraqê de cara duyemîn ku yekî Kurd bûye Serokkomar di aliye destketiyen gelê Kurd ên herêmî de pir girîng e û wê têkoşîna gelê Kurd a li Rojhîlata Navîn di aliye pozîtf de motîve bike. Em hêvîdar in Serokkomartiya we di heman demê de ji bo hewldanên we yên yeşîya neteweyî ya Kurd li her çar parçeyan bi erênî bandor bike."

Ayna û Yuksek anîn ziman ku siyaseta demokratik û piranîparêz ji bo derbaskirina rewşa kaotîk a li herêmî weke dermanekî ye û wiha dewam kirin:

"Em hêvîdar in ku wê Serokkomartiya we di pêşxistina vê siyasetê de tevkariyê bike, bi van hêvî û fikran em hêvîdar in Serokkomartiya we ji xêran re bibe wesile û em hurmeta xwe pêşkeş dikin." (ANF)

Irak Kürtistan Bölgesel Yönetimi Başkanı Barzani, BM Genel Sekreteri Ban Ki-moon ile görüştü, "Kürt halkı, kendi kaderi hakkında karar verme yetkisine sahiptir. Geleceği belli olmayan bir durumu bekleyemeyiz" dedi.

Mesut Barzani ve Birleşmiş Milletler Genel Sekreteri Ban Ki-moon, Erbil'deki IKBY başbakanlık binasındaki görüşmeden sonra ortak basın toplantısı düzenledi. Barzani, Ban Ki-moon ile Kürt bölgесine gelen Iraklı ve Suriyeli sığınmacılara yönelik yardımları görüşüklərini söyledi. Kürtlerin, Irak'taki geleceğine degen Barzani, "Kürt halkı, kendi kaderi hakkında karar verme yetkisine sahiptir. Geleceği belli olmayan bir durumu bekleyemeyiz. Ban Ki-moon'un gelmesiyle, Irak'taki siyasi taraflar arasında en kısa zaman-

Kürdistan'ı yakından izleyen Avrupalı uzmanların başında gelen Alman siyasal bilimler Profesörü Norman Paech, Kürdlerin bağımsızlık girişiminin halka mal edilmesi gerektiğini söyledi

BasHaber'e konuşan Prof. Paech 'Şayet Güney Kürdistan halkın çoğunluğu bağımsızlık için 'evet' derse uluslararası camia bu kararı kabul etmek zorunda kalır' dedi. Prof. Paech'e göre Kürdler arasında çıkacak farklı sesler ise bu süreç zarar verebilir. Prof. Norman Paech, Ortadoğu'daki gelişmeler, uluslararası ilişkiler ve devletlerarası hukuk konularında Almanya'da en çok başvurulan isimlerden. 40 yıldan fazladır Kürdistan'ı takip eden Prof. Paech, ülkesi Almanya'da Kürd halkın özgürlük mücadelelerini de destekleyen isimlerin başında geliyor. Prof. Paech, IŞİD'in Musul'a saldırması sonrası patlak veren gelişmeleri ve Güney Kürdistan'ın bağımsız devlet ilan etme girişimini BasHaber için değerlendirdi. IŞİD ile birlikte 1991'deki Körfez Savaşı'nda ABD'nin bölgeye müdahale etmesiyle başlayan ve ardından 2003'te Saddam'ın devrilmesine için yapılan Irak savaşıyla devam eden kaosun

Barzani yeniden bağımsızlığı hatırlattı

da sorunların çözülmesi için bir yol haritası ortaya koymalıdır" diye konuştu.

Ban da konuşmasında, "Irak'ta yaşanan güvenlik olayları nedeniyle çok endişeliyiz. Çatışmalardan dolayı bir milyon insan yer değiştirdi. BM olarak yaşanan süreci kaygıyla takip ediyoruz" ifadesini kullandı.

Irak'ın karşı karşıya olduğu sorunların ciddiyetine dikkati çeken Ban, şöyle devam etti:

"Irak'taki tüm siyasi partiler, anayasal çerçevede bir hükümet kurup, var olan güvenlik sorununu çözmeliidir. Her gün arasında kadın ve çocukların bulunduğu onlarca insan hayatını kaybediyor. Yakınlarını kaybedenlere ve ölen peşmerge

ailelerine başsağlığı diliyorum."

Ban, IŞİD'in tehditlerine ve

can güvenliklerinin tehlikede olduğunu bildirdi.



şiddetine maruz kalan azınlıkların durumuna ilişkin çok endişeli olduklarını ifade ederek, özellikle Musul'daki azınlıkların

IŞİD'in, Musul'daki Hristiyanlara yönelik yayılmıştı bildiride, "ya din değiştirir, vergi verin ya da ölümü bekleyin" şeklindeki

zirve yaptığına dikkat çeken Prof. Paech, 'Aslında IŞİD'in Haziran ayındaki şiddetli saldırılarının ardından bölgedeki 25 yıldır



süregiden kaos, özellikle de Sünni-Şii çatışması çıktıktan bir hale geldi. Artık Ortadoğu çatışması zor, derinleşmiş bir kaos ortamına sürüklendiştir" dedi.

'Collateral damage' Kürdlerin lehine işliyor

Kürdlerin daha büyük otomni ve daha fazla 'kendi kaderini belirleme' hakkı gibi özgürlüklerini artıracağına dair sinyallerin, bölgedeki bu üzücü tablonun sevindirici tarafı olduğunu belirtten Prof. Paech, Kürdlerin aktuel durum 'collateral damage'ının (maksadını aşan zarar) bu kez olumlulığını düşünüyor. Alman bilimci, bölgedeki son savaş ve çatışmaların beklenmedik zararlarından ziyade Kürdler açısından olumlu yeni süreçlerin kapısını araladığını belirtti. Diğer

Prof. Paech: Kürdler bağımsızlığa 'evet' derse, dünya destekler

yandan IŞİD'in Rojava'daki son saldırılarının endişe verici boyuta ulaştığını ve oradaki gelişmeleri de kaygıyla izlediğini söyleyen Prof. Paech, Güney Kürdistan'ın bağımsızlık girişimlerini ise sevinçlendi. Devlet ilan etme projesinin büyük bir hassasiyet istedigine dikkat çeken Prof. Paech Kürdlere şu uyarıda bulundu:

'Kürdler Bağdat'a anlaşarak ayrılmalı'

'En son Kosova ve Kırım'da da görüldüğü gibi bağımsızlık süreci; oldukça hassas ve tehlikeli, hatta hesaplanmayan yeni çatışmalara da kapı arılayacak cinsten. Çünkü öncelikli olarak ayrılacak bölgenin merkezi hükümetin onayını alması gerekiyor. Şayet bu olmazsa beklenmedik krizler kapıda demek. Bu durum Kürdler için de öyledir. Kürdler, en başta Bağdat hükümetiyle anlaşarak ayrılma girişimlerinde bulunmalı. Bunun için de hassas bir müzakere süreci gerekiyor. Referandum dünya ülkelerinin Kürdlerin bağımsızlığını tanıması için önemli bir eşik. Şayet Kürdlerin çoğuluğu bağımsızlık yana 'evet' derse, bunun uluslararası camiada

meşruyeti olur, dünya Kürdlerin bu kararına saygı duymak ve kabul etmek zorunda kalır. Yani bağımsızlık bir grubun veya bir kaç partinin projesi olmaktan çıkmak halka mal edilmeli. Bağımsızlık bir halkın projesi olmalı. Şayet böyle olursa Batı/Avrupa Kürdlerden yana olur ve referandumdan çıkışacak bağımsızlık için Bağdat'a baskı yapabilir.'

'Kürdlerin tek ses olup maşa oturmali'

Bağımsızlık için müzakerelerin öününe açık olmasından dolayı Güney Kürdistan'ın Kırım'dan daha fazla şanslı olduğunu düşünen Prof. Norman Paech Kürdlere ise şu önerilerde bulundu: 'Askeri güç ve şiddet olmadan Kürdlerin merkezi hükümetten ayrılmalarının önü açıktır, çünkü karşımızda kirilmiş ve bir araya gelmesi zor olan bir Irak var. Bunun için Kürdlerin birliği ve tek sesliliği çok önemli. Yani Kürdler arasında bağımsızlık karşıtı bazı sesler bu süreçte zarar verebilir. Bütün Kürdler birlik olup ellişerinde sandıkta olmuş koca bir 'evet' ile Bağdat'ta ve Batı'nın başkentlerinde masaya oturmali.'

Türkiye ve İran'ın Kürdistan'ın

tehditlerinin kaygı verici olduğunu vurgulayan Ban, "Türkmen, Yezidi ve Şebaklara yönelik saldırular Hristiyanlara ait evlerinin işaretlenmesi çok üzücü bir durum. Tüm siyasi partilere ve kesimlere uluslararası normlara uyma çağrısında bulunuyorum. Buna sebep olan her kimse mahkeme önünde hesap verecektir" şeklinde konuştu.

Ban, konuşmasının sonunda Irak cumhurbaşkanı seçilen KYB politbüro üyesi Fuad Mahsum'u tebrik etti. Bir süredir çatışmaların ve otorite boşluğunun yaşadığı Irak'ta, IŞİD öncülü günde silahlı gruplar, Musul ve Tikrit gibi bazı kentlerde kontrolü ele geçirmiş, çatışmalar yüzünden yaklaşık 1 milyon sivil, bölgeden göç etmek zorunda kalmıştı.

Kaynak: Anadolu Ajansı

Başımızı önümüze eğdiremeyecekler

Kobanê'nin doğusunda bulunan Kızılı Köyü'nde IŞİD saldırularına karşı köydeki Hemê ailesi toplayın direniyor. Köyleri işgal girişimine karşı ailenin yaşlısı-genci-kadını mevzilerde gece gündüz nöbet tutuyor.

Kobanê'yi işgal ederek Kürdleri yurtlarından sürüp Rojava Devrimi'ni bitirmek isteyen Sünni Arap milliyetçilerinin denetimindeki çetelerden IŞİD'in saldırularına karşı Kobanê'nin köylerinde halk da direnişe toplayın katılarak topraklarını savunuyor.

Gré Spi (Til Ebyad) yönünde saldırularını yoğunlaştıran çetelein yerleştiği Kobanê'nin doğusundaki bölgelere 400 metre uzaklıkta yer alan Kızılı Köyü'nde yaşayan Hemê ailesi, saldırulara karşı göç etmeyerek direnişe geçti. Silahlanarak torunları ve çocukları ile birlikte IŞİD saldırularına karşılık veren 70 yaşındaki Ahmedê Hemê'nin kızları ve eş de bu direnişte yerini alıyor. Torunları ile aynı cephede sabahın ilk ışıklarına kadar nöbet tutan Ahmedê Hemê, bir yıldan bu yana saldıruların

devam ettiğini, ancak son üç hafif adı olgunlaştı. Saldırılara karşı aile olarak direnişe geçtiğini söyledi. Kendilerini korumak için ellerine silah aldılarını söyleyen Hemê, göç etmeyeceklerini belirtti.

YPG dışında kimseye güvenmediğini, evlerini talan etmek isteyen çetelerin topraklarına girmesine izin vermeyeceklerini ifade eden Hemê, "Biz haklıyız. Bizim kimsenin toprağında, mülküne gözümüz yok. Sadece hakkımızı savunuyoruz. Bize saldırın IŞİD'e karşı direnişe geçmek dışında seçenekimiz yoktu" dedi.

Mevzilerde dönüşümlü nöbet

Cetenin öncelikli amacının Kürt köylerini boşaltmak olduğunu dikkat çeken Hemê, susuz ve

yemeksiz kaldıkları günlerin dahi olduğunu ancak tüm bunlara rağmen köylerini terk etmediklerinin altını çizdi. YPG ve YPJ'nin kendi içlerinden çıkan bir savunma gücü olduğuna işaret eden

Hemê, "Bugün hepimiz biriz. El ele verip düşmanlarımızı topraklardan çıkarma günümüz. Kürtlerin birlik olma zamanıdır" diye konuştu. Topraklarında özgürce yaşamak istediklerinin altını çizen Hemê, köyün etrafında mevzi yaptıklarını ve ellerinde silahları ile tetkikte durduklarını söyledi. Hemê, "Bazen biz nöbet tutuyoruz, bazen eşim ve kızlarım veya çocukların eşleri nöbet tutuyor. Kadınlarmız ve erkeklerimizle toplayın direnişe geçti. IŞİD girebildiği bütün Kürt köyleri-

talant etti. Şehitlerimizin ne için öldüklerini iyi düşünmemiz gerekiyor. Bu sıcaklarda bir tas soğuk suya hasretler ama yine de halkımız için mevzilerinde gece gündüz nöbet tutuyorlar" şeklinde konuştu. Köylerine 49 tane havan mermisinin isabet ettiğini, kurşun yağmurları altında günlük yaşamlarını sürdürdüklerini belirtten Hemê, "Eğer her gelen kurşundan dolayı evimi terk edeceğsem, IŞİD'in köyümüzü talan etmesine gerek kalmaz. Zaten amacına ulaşmış olur. Bugün namus gündür. Bugün şeref gündür. Bugün isyan gündür. Başımızı önlümeye eğdiremeyecekler. Uyanık olmamız ve Kürt halkı olarak el ele verip bu günleri başarılı bir şekilde atlatalım" dedi.

Köyümüz bırakmayacağı

12 yaşındaki torunu İbrahim'in geçtiğimiz yıl IŞİD kanaçılara tarafından vurulduğunu ve bir diğer torunun ise atılan havan topundan dolayı yaşamını yitirdiğini anlatan Hemê, "Vallahı billahi ne yapsalar da ne ben ne de çocukların köyümüzü onlara bırakıp kaçmayıcağız. Ölürsek zaten ailem ile birlikte oluruz"



dedi. IŞİD'in Kürtlere yaptıklarının İslamiyet ile hiçbir alakasının bulunmadığını ifade eden Hemê, "Allah u ekber diyerek kafa kesiyolar. Kurban olsunlar Allah'a. Kürtler kendilerini savunarak başarıya ulaşacak. Ancak IŞİD'e sığınip Kürtlere karşı katliama ortak olan hainler yok olup gidecekler" şeklinde konuştu.

Direnmeye devam edeceğiz

Dedesine ile aynı mevzide savaşan Kürdistan Hemê de, IŞİD'in köylerini talan edip işgal etmesine izin vermeyeceğini söyledi. Top ve havanlarla köylerine saldıran çetelerin asıl amacının kendilerini katletmek olduğunu kaydeden Kürdistan Hemê, söyle konusu: "Ne kadar bize saldırdıysalar da biz köyümüz bırakmadık.

Direndik ve direnmeye devam edeceğiz. Bir yıldır köyümüzü almak için yüzlerce kişi saldıryor ama yine de köyümüzü almadılar. Ceyşül Hür geldi almadı, Cephettü Nusra geldi almadı. Şimdi de IŞİD köyümüzü işgal etmek istiyor ama biz direniyoruz. Kanımızın son damlasına kadar direneceğiz."

İSMAIL ESKİN/DİHA/KOBANÊ

Çözüm Süreci'ne başka kurumlar da katılıyor

Başbakan Yardımcısı Atalay, çözüm süreci görüşmelerinde MİT dışındaki kurumların da rol alacağını belirterek "Kamu Düzeni ve Güvenliği Müsteşarlığımız bunları için kuruldu" dedi. Başbakan Yardımcısı Beşir Atalay, çözüm sürecine artık başka kurumların da dahil olacağını ilk kez açıkladı. TGRT televizyonunda konuya ilgili açıklamalarda bulunan Bakan Atalay, "Terörün Sona Erdirilmesi ve Toplumsal Bütünlüğmenin Güçlendirilmesine Dair Kanun"un geçen hafta yasalaştığıını anımsatarak yasanın önemine değindi. Madde sayısı az ama kapsamlı geniş olan yasa üzerinde çok çalışıklarını ifade eden Atalay, çözüm sürecinde ilk kez TBMM'nin de devreye girdiğini kaydetti.

"İYİ BİR DİYALOG VAR"

Atalay, çözüm sürecine ilişkin, "Bir yol haritası üzerindeyiz, daha o tamamlandırmış değil. Ramazan ayında bile arkadaşlarımızla, gece 12'lerde topluyoruz sahura kadar. Yaz dönemi-

ni boş geçirmiyoruz. Yol haritası somutluğa taşıyacak. Çalışmayı yaptıktan sonra



karşı muhataplarımıza da görüşeceğiz. Zaten iyi bir diyalog var. Siyaset kesimiyle bizim diyalogumuz var. Tabii kurumlarımıza örgütle, şimdi istihbarat kurumumuzunvardı, bundan sonra başka kurumlarımıza da bu görüşmelerde, MİT'in dışında..." ifadelerini kul-

landı. "Mesela kimler olabilir" sorusuna da Atalay, şu cevabı verdi: "Kamu Düzeni ve Güvenliği Müsteşarlığımız zaten bu konular için kuruldu. Bu işin koordinasyonunu da onlara verdik. Onlar da artık görüşmelerde falan rol alacaklar. Orada iyi bir ekip var zaten, daha da takviye ediyoruz. Güvenlik birimlerimizin dışına da taşan, hem siyaset kurumunun daha aktif olduğu hem diğer kurumların bir sürecek geldik. Sırf güvenlik kurumlarımızın rol alması değil de daha geniş... Yani devletin bu işi, bu yasaya artık kendisinin şu anda programladığı, bütün kurumların da orada görev alması gereğine işaret ettik bu yasada, o çalışanın içindeyiz. Bunun içinde yol haritasında neler olacak daha netleşmiş değil."

"ARTIK DAHA GÜVENLİ BİR YOL DAYIZ"

Başbakan Yardımcısı Atalay "Silah bırakmaya yakın mıyız" sorusu üzerine de, "Burada artık daha güvenli bir yol-

dayız. Bu yasa tarafları da bağlıyor ve taraflar da artık bahaneler uyduramayacak. Bölge halkı da artık tekrar şiddete dönülmeye de asla müsaade etmez. Dolayısıyla bundan sonra daha ileri adımlar atacağız. Zamanlamayı henüz yapmadık ama daha emin adımlarla ve öümüzü daha fazla gördüğümüz bir hedef üzerinde gidiyoruz. Ben kendim doğrusu çok uzak görmüyorum. Hem çok umutluym hem çok uzak görmüyorum" diye konuştu.

Kaliteli ve disiplinli bir çalışma ortaya koyulması gerektiğini ifade eden Atalay, uluslararası tecrübeleri de iyi gözden geçirerek, hata yapmadan, yanlış açıklamalarda da bulunmadan hassasiyet içinde olunması gereğine dikkati çekti.

Çözüm sürecini istemeyenler bulundugu ve sosyal medya ile değişik alanlarda vatandaşlara yanlış mesajlar verdiklerine dikkati çeken Atalay, ülkenin neresi olursa olsun güvenlik tedbirlerinin alındığını ve asayiş olaylarına İstanbul'daki müdahale ile Diyarbakır'daki arasında fark bulunmadığını belirtti. (ufkumuz.com)

IŞİD'in Rojava'daki saldırılara karşı Kürdler seferber olurken, Kobanê savunması için son haftada bine yakın Kurd genci, Halk Savunma Güçleri'ne (YPG) katıldı. Çatışmalarda ilerlemeye sağlayamayan İslami militanların kimyasal silah kullandığı yolundaki iddialar giderek güçleniyor. 2013 yılı Eylül ayından beri Batı Kürdistan'a saldırılan IŞİD, 2 Temmuz'dan itibaren saldırılarını Suruç sınırlarındaki Kobanê'ye yoğunlaştırarak, Kürd ve Arapların yaşadığı 8 köyün hâkimiyetini ele geçirdi. IŞİD'in el koyduğu köyleri geri almak için harekete geçen YPG güçleri dört köyü geri aldı. Bölgede çatışmalar sürüyor. IŞİD'in Afrin ile Cezire kantonları arasında kalan ve çevre ile ilişkisini kestiği Kobanê'ye almak için uzun zamandır bir kuşatma harekatı sürdürüp, kenti düşürmeye çalışıyor. Bölgede etkinlik yürüten El Nusra örgütünün de Kobanê'yi hedefleyen IŞİD ile ortak hareket aldığı bildiriliyor.

IŞİD, 1 Haziran'da Musul'u işgal etmesi ardından ele geçirdiği Irak ordusuna ağır silahlarla Kobanê'ye saldırılarını attırdı. IŞİD'in saldırıları Kürd tarafında tepkiye neden olurken, PKK lideri Abdullah Öcalan ve Kobani Kantonu yönetimi kuşatmaya karşı seferberlik çağrıları yaptı. KCK Yürütme Konseyi üyesi Murat Karayılan ve PYD Eş Genel Başkanı Salih Müslüm, Kürdistan Bölgesi Başkanı Mesut Barzani'ye yardım çağrısında bulundu. Karayılan'ın çağrısına Barzani'den "Kobani için ne gerekirse yapacağım" açıklaması geldi.

Seferberlik çağrılarından sonra, Kürdistan'ın birçok şehrinde Kobanê'nin Suruç sınırına gelen halk nöbet çadırları kurdu. HDP ve BDP'nin sınırın sıfır noktasında organize ettiği eylemler devam ederken, Kobanê savunması için yüzlerce genç sınırındaki tel örgülerini aşip, Rojava'ya geçerek YPG saflarına katıldı. Sınırlı geçmek isteyenler ile asker ve polisler arasında zaman zaman gerginlikler ve çatışmalar da meydana geliyor.

"Kobanê'deki direnişe destek Aleviler için ibadettir"

Öte yandan Kobanê'ye yönelik saldırıları protesto etmek ve sırında kurulan çadırlara destek vermek için, Alevi Dedeleri bir çağrıda bulundular. Çağrı üzerinde 16 Temmuz günü yüzlerce Kürd Alevisi sınıra gelerek çadırı ziyaret ettiler. Kobanê nöbetine destek vermeye gelen Aleviler, Rojava'da yaşatılmak istediler.

Sınırlı aşarak gelenler Kobanê'ye moral verdi

BasHaber'e konuşan Rojavalı gazeteci Ferhad Hemmo, bu katılımın YPG ve Kobanê halkı için büyük bir moral olduğunu belirterek, Kürdlerin IŞİD'e karşı birlik olmalarının Kobanê'de sevinçle karşılandığını söyledi. Suriye İnsan Hakları Gözlemevi Direktörü Rami Abdurrahman da, PKK'nın "bölgeye en az 800 Kurd savaşçı gönderdiğini" söyledi.

Xelîl: IŞİD'in saldırılarını kırdık

Kurd Yüksek Konseyi ve TEV-DEM Yürütmeye Kurulu üyesi Aldar Xelîl gelişmelerle ilgili olarak BasHaber'e yaptığı açıklamada, bölgede durumun zaman zaman stabil olduğunu, IŞİD ve mütefiklerinin Kobanê'ye yeni bir saldırı hazırlığı yaptığıını söyledi: "Şu an (Perşembe günü) IŞİD'in saldırıları kırılmış durumda ama tetkikte duruyorlar, her an saldırabilirler. Biz de ona göre hazırlığımızı yapıyoruz. Kuzey Kürdistan'dan yüzlerce Kurd genci Kobanê'ye geldi, bu da bize çok büyük bir moral oldu. Herkes bilsin ki Kobanê artık yalnız değildir. Kuzeyden grup grubu geliyorlar. 1000'e yakın kişinin geldiğini düşünüyoruz ama sürekli gelenler olduğu için net olarak kaç kişi olduğunu bilmeyiz."

İŞİD'in kimyasal silah kullandığı kuşkusu

"IŞİD zor duruma düşünce Irak ordusundan aldığı yakıcı silahları kullanıyor" diyen Aldar

Xelîl, bu silahlarla yaralanan ve hayatını kaybeden arkadaşlarının olduğunu söyledi. Şu an IŞİD'in elinde bulunan Kürd köylerinde çok daha önce rejim tarafından yerleştirilen Arapların yaşadığını vurgulayan Xelîl, şunları söyledi: "IŞİD'in şu an kullandığı silahlar, kimyasal silahlara benziyor, insan bedeni-

teknik silahlar ele geçirdiklerinden sonra güçlendiler. Bu kadar saldırılara rağmen halkın iradesini kıramadılar. Son saldırılarda kimyasal silah kullandıkları belirtileri de var. Çünkü bu silahla temas ettiğinde bedeni yakıp yanıklar bırakıyor. Şehit olan birçok arkadaşımızın vücutu yanmış. YPG olarak

sorunları bir tarafa bırakmaları ve bu zorlu günlerde birlik olup Kürd düşmanlarının amaçlarına ulaşmalarına engel olmaları istendi. Parlamento Başkanlığı açıklamasında; BM, AB ve Arap Birliği'den de Güneybatı Kürdistân'a acilen insani yardım ulaştırmaları ve Kürdlere yönelik saldırıların önüne geçmeleri

Kürdler Rojava için seferber

ninen, Kerbelâ'da İmam Hüseyin'e uygulanan katliam ile aynı anlama taşıdığını, bu yüzden Zülfikar kuşanmanın, Kobanê'de ki direnişe destek sunmanın Aleviler için ibadet olacağını söyledi.

ni yakıyor. 2 Temmuz'dan beri onlardan kaç kişinin öldüğünü bilmiyoruz; çünkü sürekli değişiyor. Şu an IŞİD'in elindeki bazı köyler Kobanê'ye bağlı ve

topraklarını, namusumuzu savunacağız. Bütün dünya üzerinde gelse de kendimizi savunacağız. Şu an Kobanê çembere alınmış durumda ama müthiş bir

istendi.

Kobanê Kantonu Sağlık Bakanı: İşaretler kimyasal silah olduğunu gösteriyor

IŞİD'in Kobanî'ye yaptığı son saldırında kimyasal silah kullandığı ileri sürüldü. Konu ile ilgili açıklama yapan YPG sözcüsü Rêdûr Xelîl, "Kobanê Kantonu sağlık ekipleri ile uzmanlar tarafından yaralı ve şehitler üzerinde yapılan ilk araştırmalar sonucunda IŞİD'in kimyasal silah kullandığının tespit edildiği açıklanmıştır. Konu ile ilgili BasHaber'e konuşan Kobanî Kantonu Sağlık Bakanı Doktor Nessian Ehmed, "çatışmalarda hayatlarını kaybedenlerin bedenlerinde kimyasal silah kullanıldığına dair işaretler var" dedi. "Şehitlerimizin bedenlerinde değişik şeyler vardı. Bedenleri geniş bir şekilde yanmış. Bir buçuk yıldır savaş meydanlarında yer aldığı için biliyorum. Bu yanıklar normal yanıklar değil. Bu yanık türü yenyidir. Bedenleri elbiselerinin altında yanımtı, vücutta en çok yanın yer elbiselerin altındı, yaralar çok derinleşti ve şehitlerin dudakları gri bir renk olmuştu, ağızlarından köpük geliyordu, gözlerinin içi de yanmıştı, aynı şekilde kirpik ve kaşlarında da yanık vardı. Cesetler üzerinde araştırma yapan 7 kişilik doktor grubu bunun normal bir şey olmadığı konusunda hemfikir. Kullanılan silahın cinsinin ortaya çıkması için elbise ve bedenlerden numuneler aldı. Sonuç allığımızda bir basın açıklaması yapacağız. Kanton yönetimi de numuneleri değişik hastanelere yolladı. İzlenimleriniz kimyasal silah kullanıldığı yönünde.

Cesim İlhan / BasHaber Gazetesi



Kurd köyleridir ama orada yaşayanlar çok önceden rejim tarafından yerleştirilen Araplardır. IŞİD'in elinde şu anda toplam dört Kürd köyü var. Bu köyler de sürekli el değiştiriyor, her zaman IŞİD'in elinde durmuyor saat saat durum değişiyor burada."

Güney Kürdistan bize yardım etmeli

BasHaber'e konuşan YPG komutanlarından Nuhilat Kobanê de IŞİD'in Kobanê saldırısında zehirli silahlar kullandığını söyledi. IŞİD'in Irak ordusuna ait büyük bir silah konvoyuyla Kobanê'ye geldiğini söyleyen Nuhilat Kobanê, IŞİD'in asıl amacının 19 Temmuz direnişini kırmak olduğunu vurgulayarak şöyle konuştu:

"Bize saldırın sadece IŞİD değil, bütün komşu ülkelerin parmağı var bu saldırırda. Biz asker sayısı olarak onlara yeterliyiz. Ama onlar Irak ordusuna ait ağır

Türk Rejiminde Değişen Bir Şey Yok

Bunca açılımlara, demokratikleşmeye rağmen, devletin Kürt politikasında, Kürtlere yönelik Türk baskısında hala herhangi bir değişiklik yok. Bunca açılımlara, demokratikleşmeye rağmen, devletin Kürt politikasında, Kürtlere yönelik Türk baskısında hala herhangi bir değişiklik yok. "Türkler" değil de "devlet" Kürtlere baskı uyguluyor, diye düşünenler için peşinen söyleyeyim. Devlet, zaten Türklerindir. Örneğin, Türkiye'de herhangi bir mahkeme, bir Kürdü yargılayıp cezalandırıldığından "Yüce Türk milleti adına" karar vermektedir. Yani Türkiye devleti bütün uygulamalarını "Türk milleti adına" yapmaktadır. Kaldı ki Türkler, devletin Kürtlere yönelik kararlarına, politikalara, uygulamalarına itiraz ediyorlar mı? İsmail Beşikçi'yi nadide bir istisna olarak ayırsak, cevabımız tereddütsüz hayırdır. Türkler, en ufak bir şeye bile bayrak salayıp lincek duygularıyla "devletimiz sağ olsun" diyorlar. Bundan dolayı, Kürtlere yönelik her türlü uygulamada "devlet baskısı" yerine "Türk baskısı" demek daha doğrudur.

Kült Kültürüne, Kürt diline, Kürt kimliğine, Kürt sanatı ve edebiyatına yönelik bastırma, Türk Kültürü, Türk dili, Türk kimliği, Türk sanatı ve edebiyatı lehine işlemektedir. Örneğin, müzik kabiliyeti olan sesi güzel bir Kürt, Kürtçe müzik yasak olduğundan bu yönde kabiliyetini Türk müziğinde icra etmek zorunda kalmıştır hep. Bir kültür ögesi olarak Kürt müziği, sürekli Türk müziğine aktarılmıştır. Herhangi bir yeteneği olan Kürt, Türk kültürüne, Türk kimliğine katkı sunmak mecburiyetinde bırakılmıştır. Örneğin, eğer Kürtçe yasaklanmasaydı Yaşar Kemal Türkçe yazacağına Kürtçe yazabilirdi; yazdıklar romanlar Türk edebiyatı yerine Kürt edebiyatının mal olabilirdi.

Kürdistan Bölge Yönetimi Peşmerge Bakanı Mustafa Seyit Kadir, IŞİD öncülüğündeki silahlı gruplarla mücadele için tahrif gücü yüksek silahlara ihtiyaçları olduğunu söyledi. Kadir, yaptığı açıklamada, Peşmerge'nin, IŞİD'le oluşan 1050 kilometrelük sınır hattı boyunca konuşlandırdığını belirtti.

Sınırı korumak için hendek kazma çalışmasının devam ettiğini aktaran Kadir, gözetleme kuleleri ve siperler hazırlamak suretiyle güvenlik önlemlerini artırdıklarını ifade etti. IŞİD'in artık sıradan bir örgüt olmadığını, elinde ağır silahlar olan bir orduya dönüştüğüne dikkat çeken Kadir,

Yani ortada devleti olan "ezen ulus" ve devleti olmayan "ezilen ulus" vardır. "Demokratikleşme" veya "açılımlar" olsa da ezen ve ezilen ulus ilişkisi, konumları değişmeden herhangi bir şey değişmez.

Türk yönetimi, açılımlar yaparken bile Kürtlere aşağılamaktadır. Örneğin, Kürtçe yayın yapan TRT6 kanalını açmışlar ama Kürt şehirlerinin Kürtçe adlarını kullanmadırlar. Kürtlər, "Wan" şehrini "Van", "Şırnak" diyemezler. Kürtlər, Türkçe konuşurken bile "Wan" derler. Ama Türk devleti, Kürtçeye müsaade ederken bile dilin doğasına, özüne müdahale etmekten, değiştirmekten, saçmalaştırmaktan, aşağılamaktan

vazgeçmemektedir. Daha aşağılayıcı olanı, Kürtlər hala kendi çocuklarını Kürtçe isim koymamaktadır. Örneğin, Batman'da oturan Dicle ve Hēlin Anter çiftinin 2010 yılında bir kız çocuğu dünyaya gelir. Adını "Asiya" koymalar.

Çocuklarını kaydettermek için nüfus dairebine başvururlar ama "Yüce Türk milleti adına" çocuğun isminde Kürtçe "w" harfi olduğundan nüfus kaydı yapılmaz. Tipki "Wan" adının "Van" şeklinde Kürtlere dayatıldığı gibi, nüfus müdürü, "Asiya" adının "Asive" şeklinde yazılmasını önerir. "Asive" sözcüğünün Kürtçede hiçbir anlamı olmadığından Dicle ve eşi Hēlin, bunu kabul etmezler. Dicle Anter, Türk devletinin Kürtlere yönelik baskısından dolayı uzun yıllar İsvet'te yaşadıktan sonra, İsvet vatandaşlığı hakkını elde etmiştir. Sırf çocuğuna Kürtçe isim koymak için bu vatandaşlık hakkından yararlanarak Batman'da dünyaya gelmiş, Batman'da yaşayan kızını gidip Türkiye'deki İsvet Konsolosluğu'nda İsvet nüfusuna kaydetmek zorunda kalmış. Daha sonra da çift-

vatandaşlık hakkından yararlanarak kızını "Asiya" adıyla Türk devleti vatandaşlığına



almak için iki kez müracaat etmiş ama "w" harfinden dolayı başvurusu reddedilmiştir.

Ne yapsın? Ailece kalkıp İsvet'e itticam etsin? Yoksa Kürtlüğünden vazgeçip çocuğuna Türkçe alfabe ile başka bir isim mi bulsun?

Çiftte vatandaşlığı olan Dicle, eşi Hēlin ve küçük Asiya'larıyla birlikte geçenlerde Sarp sınır kapısından Gürcistan'a gitmişler. 12 Temmuz 2014 tarihinde aynı kapidan giriş yaparken, "Türkiye'de yasal kalış süresini ihlal ettiği ve oturma izni için Yabancılar Şube Müdürlüğü'ne başvurmadığı" gerekçesiyle, Türkiye devleti tarafından kendilerine 677,50 TL para cezası kesilmiştir. Üzerlerinde ödeyecek o kadar paraları olmadığını söyleyince parayı ödememeleri halinde çocuğu içeri alamayacaklarını söylemişler. Bunun üzerine mecburen parayı ödemeyi kabul etmişler. Daha sonra, kendilerine 10 günlük süre içinde Asiya'ya oturum izni almaları gerektiğine dair taahhüname imzalatıp ancak bu şekilde çocuğun Türkiye'ye girişine izin vermişler. Tam bir

ışkence; Türk ışkencesi...

Batman'da, yani kendi toprakları üzerinde Kürt anne ve babadan doğan, orada yaşayan dört yaşındaki Asiya, sırf ismine "w" harfi vardır diye hiç görmediği İsvet kimliğiyle yaşamak zorundadır. Daha doğrusu şu an kaçak durumdadır. Eğer oturma izni alınmazsa bugün sınır dışı edecekler.

Dicle ve eşi Hēlin, buna tepki olarak Batman'da oturdukları evlerinin balkonuna astıkları afişte "Biz ülkemizde, evimizdeyiz. Yabancı değiliz!" diyorlar. Türkiye devleti, dış politikasında muhatap olduğu can sıkıcı soruları ortadan kaldırmak için göstermelik açılımlar yaparak "seçmeli ders" adı altında beşinci sınıflardan başlayarak İlköğretim okullarında Kürtçenin de öğretilebileceği seçeneğini sundu. Kürtçe öğretecek öğretmenleri yetiştirmek için de kimi üniversitelerde "Türkiye'de [Hâlâ!] Yaşayan Diller" esprisiyle tezli ve tezsiz yüksek lisans programına onay verdi. Ama bu programdan mezun olanları atamıyor! Öte yandan, çocuklar "seçmeli ders" olarak Kürtçeyi seçen de, "öğretmen yok" diyerek bunu pratikte islettirmiyor. Göründüğü gibi, Kürtlere yönelik devletin temel politikasında herhangi bir değişiklik yok. Sadece metotta bir gelişme var! Yani Kürtlere Türkleştirme politikası artık "demokratik" usullerle sürdürülüyor. Yasaklayarak yok etmek yerine bu kez göstererek yürütmeye çalışıyorlar.

Türkler, millet olarak Kürtlere yapılan bu ışkenceye, Kürt alfabetesine, Kürt kültürü ve kimliğine yapılan bu muameleye karşı çıkyorlar mı? Diyelim ki aynı şeyler Güney Kürdistan'da Kürt yönetimi tarafından bir Türkmen aileye yapılsaydı, Türkiye devleti, Türk basını, Türk aydınları, Türk milleti yine böyle sessiz kalır mıydı? Zazakî.Net

Peşmerge'den ağır silah talebi

'Irak ordusunun çekilmesinin ardından IŞİD'in eline tahrif gücü yüksek silahlara geçti. Peşmerge'nin, IŞİD'e karşı başarılı olabilmesi için acil olarak ağır silahlara ihtiyacı var. Merkezi Bağdat hükümeti, daha önce bu konuda bize yardımcı olmadığını, Peşmergeyi yenileyerek, güçlendirecek hiçbir imkan sunmadılar' dedi.

Peşmerge Bakanı Kadir, 'şimdiden kadar hiçbir ülkeden tahrif gücü yüksek silah talebinde bulunmadıklarını' dile getirerek, 'Ancak önemizdeki günlerde gerekli girişimlerde bulunacağız' diye

konuştu. Kadir, 'Başka bir ülkeden askeri yardım talep ettiniz mi?' sorusuna ise 'Böyle bir talebimiz olmadı. Buna gerek duymadık' yanıtını verdi.

Bir süredir çatışmaların ve otorite boşluğunun yaşadığı Irak'ta, IŞİD öncülüğündeki silahlı gruplar, Musul ve Tikrit gibi bazı kentlerde kontrolü ele geçirmiş, çatışmalar yüzünden yaklaşık 1 milyon sivil, bölgeden göç etmek zorunda kalmıştı. (r.z)



Çeşitli düzeylerde iş dağılımının gerçekleştiğini ifade eden Karbasyan, Ortak Hudut Komitelerinin kurulması için mutabakat sağlandığını bildirdi. Ortak

Gümrük kapılarının da gündeme geldiğini belirten Karbasyan, "Ortak yapılan gümrük işlemleri de işbirliği çerçevesinde daha kolay yapılacak. İki ülkenin güvenilir tüccarlarının, iş adamlarının nasıl daha kolay faaliyetlerini sürdürbilecekleri konusu değerlendirildi" diye konuştu.

Gürbulak-Bazargan Gümrük Kapısının iki ülke arasındaki geçişlerin en önemli ve esas kapısı olduğunu anlatan Karbasyan, "Bununla ilgili iyi gelişmeler söz konusudur ki yakın zamanda buların neticesini göreceğiz" dedi.

Esendere-Sero Gümrük Kapısında 24 saatlik faaliyete geçisin söz konusu olduğunu dile getiren Karbasyan, "Bizim Irak ile güvenli kapılarımız mevcuttur. Bu kapılardan en önemlidisi Mehran, Shalamcha ve Celsade'de mevcuttur. Türkiye'nin kamyon ve tırları da İran toprakları üzerinden Irak'a götürülmüş konusun Türkiye Gümrükler İdaresi Başkanıyla ayrıntılı konuşulduğunu anlatı.

Kaynak: Anadolu Ajansı

IŞİD güzergahı değiştirildi

Habur sınır kapısındaki aşırı yoğunluk ve IŞİD korkusu, Irak'ın başkenti Bağdat'a yapılacak ihracat için güzergahı değiştirdi. Bağdat'a ihracat İran üzerinden yapılacak. Türkiye-İran Gümrük İdaresi Başkanları, Gümrük ve Ticaret Bakanlığı Müsteşarı Ziya Altunyaldız ile İran Gümrük İdaresi Başkanı Dr. Mesud Karbasyan Türkiye-İran Ortak Gümrük Komitesi kurulmasına ilişkin anlaşma imzaladı.

Ziya Altunyaldız, "Irak'ta yaşanan gelişmeler çerçevesinde Habur Gümrük Kapısından yoğun trafik akışıyla özellikle Irak'ın Güneyi ve Orta bölgelerine ticaret eşyalarının ulaştırılmasıyla ilgili dostum Karbasyan ile yapmış olduğumuz görüşmeler sonucunda İran üzerinden iki hat güzergahıyla Irak'a ulaşma konusunda görüş birliğine vardık. Bu şekilde Gürbulak ve Esendere kapılarından çıkış yapan araçlarımız herhangi bir aktarma işlemeye gerek duymadan İran - Irak hududundaki Mehran kapısından Irak'ın orta kesimine ve Bağdat istikametine ayrıca daha güneyde Hürremşehr yoluyla Irak'ın güneyine ve Basra istikametine gelebilecekler" dedi.

Gürbulak'ın kapasitesi artırılacak



yürütmek adına İran ve Türkiye arasında Ortak Gümrük Komitesi oluşturma kararı aldılarını anlatı.

Ortak gümrük kapıları

Karbasyan ise toplantıda, Irak'ta cereyan eden gelişmelerden dolayı Türkiye'nin ihracat ürünlerinin İran toprakları üzerinden Irak'a götürülmüş konusun Türkiye Gümrükler İdaresi Başkanıyla ayrıntılı konuşulduğunu anlatı.

Президент Барзани побывал с визитом у президента Талабани

Вчера президент Масуд Барзани посетил президента Джалиля Талабани в его доме в Сулеймании. Президент Ирака Джалиль Талабани вернулся в Курдистан в прошлую субботу из Германии, где проходил лечение

после инсульта, случившегося полтора года назад.

Президент Барзани выразил свою радость по поводу возвращения президента Талабани и пожелал ему скорейшего выздоровления.



Глава Регионального правительства Курдистана (КРГ), Нечирван Барзани, во вторник заверил сотрудников и граждан региона, что их зарплаты будут выплачены, подчеркнув, что курдское правительство продолжает работать над решением проблем с задержкой заработных плат.

Обещание Барзани произошло на специальной церемонии, организованной в честь лучших студентов региона.

Как сообщает "Shafaq News", Барзани также заявил, что регион не станет ждать,



Нечирван Барзани: Мы решим проблему задержки зарплат

пока иракское правительство перестанет манипулировать бюджетом курдского анклава по указанию премьер-министра Нури аль-Малики, ждающего "капитуляции" курдов.

Барзани похвалил "выносливость" граждан региона, пообещав, что любой объем задержанных зарплат будет возвращен служащим.

Он также призвал владельцев компаний инвестировать в

сферу образования в Курдистане, отметив, что его правительство приняло планы развития этого сектора. Барзани подчеркнул, что образование и здравоохранение являются двумя из приоритетов КРГ.

Он отметил, что Ирак переживает сложную ситуацию из-за неправильной политики должностных лиц в Багдаде, и указал, что курдский регион несет большую нагрузку в

связи с большим притоком беженцев из Мосула и других районов Ирака. Курдистан страдает от тяжелого финансового кризиса с тех пор, как Багдад урезал его долю в федеральном бюджете и перестал перечислять заработную плату сотрудникам Курдистана в феврале этого года, пытаясь таким образом оказать давление на курдов в вопросе их независимого экспорта нефти.

Кубад Талабани принимает японскую делегацию

Заместитель премьер-министра регионального правительства Курдистана, Кубад Талабани принял в четверг делегацию от Министерства иностранных дел Японии.


В ходе встречи, в которой приняли участие министр внут-

ренних дел, министр торговли и заместитель главы департамента по иностранным делам КРГ, обе стороны обсудили текущую ситуацию в Ираке и вопрос о зарплате работников в Курдистане.

Талабани попросил при-

бывшую делегацию расширить помощь правительства Японии сирийским беженцам и иракским перемещенным семьям, которые недавно бежали от насилия в своих областях, и нашли убежище в Курдистане.

Перевела: Аль-Акби Елена.



Курдский политик Лейла Зана встретится с Барзани и Талабани

Представитель "Народно-демократической партии" (HDP) Турции Назми Гур сообщил, что известный курдский политик Лейла Зана и заместитель руководителя HDP Сирри Сюрайа Ондер

посетят Курдистан, чтобы встретиться с курдским президентом, Масудом Барзани, и президентом Ирака, Джалилем Талабани. "После того, как делегаты посетили заключенного в тюрьме лидера РПК

[Рабочей партии Курдистана] Абдуллу Оджалана, они встретятся с Барзани в Эрбиле, чтобы обсудить Курдский национальный конгресс (КНК), Сирийский Курдистан, Курдистан и Ирак", сказал Гур

в интервью "BasNews". По его словам, у Заны и Ондера есть сообщение Оджалана для Барзани, касающееся текущей ситуации в регионе. Бывший сопредседатель HDP Себахат Тунджел сказал, что "делегаты планируют посетить Талабани, чтобы поприветствовать его возвращение в Курдистан".

Мосульские христиане провели демонстрацию в Эрбите

Изгнанные из Мосула боевиками "Исламского Государства Ирака и Леванта" (ISIS), и укрывшиеся в Эрбите христиане, в четверг провели демонстрацию перед офисом ООН в Эрбите, требуя, чтобы их проблемы были рассмотрены Организацией Объединенных Наций.

Они обратились к федеральному правительству и международному сообществу с просьбой отреагировать на насилие и угрозы ISIS в адрес всех религиозных меньшинств. Демонстрация началась в преимущественно хри-

стианском районе столицы Курдистана, Анкаве, и окончилась у офиса ООН, где демонстранты призвали федеральное правительство Ирака взять на себя ответственность за защиту христиан и представителей меньшинств Ирака, а также выдать компенсации всем христиан, чьи жилища были разорены и конфискованы ISIS.

Многие исламские священнослужители выразили свою солидарность с христианами,

приняв участие в шествии, поддержав требования хри-

стиан Мосула и осудив насилие боевиков. Демонстрация

стала горячей темой для местных и международных СМИ. 18 июля боевики ISIS, захватившие Мосул, поставили христиан города перед выбором: принять ислам, или уплатить 450 \$ с семьи, чтобы остаться в городе.

В случае отказа жители должны были покинуть город в течение 24 часов, оставив все свои вещи.

В результате христианские семьи оставили свои дома и бежали в страхе. [kurdistan.ru](#)



ОНН создает новый лагерь для перемещенных семей в Чамчамале

Жаклин Бадлок, заместитель Специального предста-

вительства Организации Объединенных Наций по Ираку (DSRSG) и гуманитарных вопросов, посетил сегодня район Чамчамал, в связи с положением перемещенных семей из центральных и южных районах Ирака.

Жаклин Бадлок встретилась с Амандж Мухаммадом, мэром Чамчамала, который проинформировал Бадлок о положении перемещенных семей

в районе и сказал, что Чамчамал содержит около 1470 перемещенных семей, подчеркивая необходимость построить новый лагерь для них как можно скорее для того, чтобы улучшить условия их жизни. Бадлок со своей стороны, сказала, что Организация Объединенных Наций решила обеспечить все виды помощи перемещенным семьям в Чамчамале, и будет строить лагерь для них, который будет содержать все основные услуги. Перевела: Аль-Акби Елена

YPG убивает 14 террористов в Камышлы

YPG объявило об убийстве 6 боевиков, принадлежащих к так называемому Исламскому государству Ирака и Леванта и ранению 3 других, в ходе военных операций, проведенных YPG в течение последних трех дней в южных селах города Карки (65 км к востоку от города Камышлы).

Народная Защита Единиц в воскресенье начала антитеррористическую операцию в центре вооруженных



Новый президент Ирака клянется защитить единство страны

После двух избирательных туров в федеральном парламенте курдский кандидат Фуад Масум стал вторым курдским президентом Ирака, получив 211 голосов в парламенте Ирака из 275. В истории Ирака только два человека были демократически избранными президентами, и оба они курды. Джалаиль Талабани стал первым не-арабским президентом в 2005 году, а затем 24 июля этого года - д-р Фуад Масум. Они оба они являются членами партии "Патриотический союз Курдистана" (ПСК). Талабани - Генеральный секретарь ПСК, Масум - член политбюро партии. Оба из одного города - Коя, и были друзьями с детства. В среду вечером, курдские политические партии отдали свои голоса за двух курдских кандидатов - Бархама Салиха и Фуада Масума. Масум получил 15 голосов ПСК, шесть голосов "Горран" ("Движения за перемены"), четыре - от исламских партий и пять от "Демократической партии Курдистана" (ДПК).



Член Европейского парламента от Великобритании, Чарльз Таннок, призвал международное сообщество под-

Второй кандидат, доктор Бархам Салих, получил четыре голоса от ПСК, два - от "Горран", три - от исламских партий и 14 - от ДПК.

В четверг во время заседания парламента Ирака в первом туре голосования Масум получил большинство голосов (175). Этого было недостаточно, чтобы стать президентом кандидат должен получить 2/3 голосов. Во втором туре, Масум получил 211 голосов и официально стал президентом Ирака. После того как он занял этот пост, он поклялся защищать единство Ирака.

Биография

Масум был одним из основателей ПСК в 1976 году в столице Сирии Дамаске. Он родился в 1938 году в городе Коя, расположенному к востоку от Эрбииля в Иракском Курдистане, хотя его семья родом из региона Хавраман вблизи иранской границы.

Масум был другом детства бывшего президента Ирака и нынешнего лидера

ПСК, Джалаля Талабани, они оба из известных в городе Коя семей.

Масум учился в религиозных школах, пока ему не исполнилось 18 лет, в



этом возрасте он отправился в Каир, чтобы учиться в Университете аль-Азхар. Там он получил степень магистра в области исламских исследований и докторскую степень по философии. Масум начал свою политическую карьеру в качестве члена "Коммунистической партии Ирака", но позже покинул ее после поездки в Сирию, где

столкнулся с враждебными мнениями ее лидеров в отношении курдов. Масум решил присоединиться к "Демократической партии Курдистана" (ДПК) в 1964 году. В 1968 году он стал профессором университета в Басре на юге Ирака и там же начал работать в офисе ДПК. В 1973 году он стал представителем Муллы Мустафы Барзани, тогдашнего лидера ДПК и отца нынешнего президента Курдистана, Масуда Барзани, в Каире. Масум занимал эту должность до 1975 года, когда он уехал из Египта, чтобы стать одним из членов-основателей ПСК вместе с Джалалем Талабани. После курдского восстания 1991 года, Масум стал первым премьер-министром региона. После 2003 года, после падения иракского режима, он стал членом курдской переговорной группы в Багдаде, а в 2005 году - членом иракского парламента. Масум оставался в качестве главы блока "Альянс Курдистана" в Багдаде два срока подряд.

Депутат Европарламента: Время для создания курдского государства

держать курдов Ирака. На заседании парламента, прошедшем в среду, депутат британской консервативной партии признал право курдов на независимость. "Я понимаю курдские мольбы о независимости, потому что то, чего хотят сейчас курды, это то, что Запад обещал им в Северском договоре. Сейчас самое подходящее время, чтобы реализовать это обещание", сказал Таннок, ссылаясь на договор

1920 года, в котором курдам было обещано независимое государство.

Он также подверг критике премьер-министра Ирака Нури аль-Малики и политику его правительства, заявив, что у "аль-Малики сектантский подход", вынудивший суннитское сообщество следовать за "Исламским Государством Ирака и Леванта" (ISIS).

После этого парламентского обсуждения ситуации в Ираке, члены парла-

мента, кажется, заняли новую позицию в отношении Курдистана и предстоящего референдума.

"Ирак близок к разделению, так что давайте поддерживать курдскую модель, которая была успешной и демократической моделью", добавил Таннок. Депутат также высоко оценил усилия курдских сил пешмарга, назвав их "героями". Таннок является давним другом курдов, и, по его словам, соглашение Сайкса-Пико было исторической ошибкой, которая может быть исправлена только через создание курдского государства.

В Мосуле разрушены церковь, простоявшая два тысячелетия, и гробница пророка Ионы

Боевики "Исламского государства" сожгли в Мосуле древнюю ассирийскую церковь, которая была возведена в третьем веке нашей эры. Перед этим они приказали всем проживающим в городе христианам принять ислам или начать выплачивать особый налог. "Те, кто откажется подчиниться, будут казнены", - заявляют джихадисты.

Не дожидаясь истечения срока уль-

тиматума, местные христиане покинули родной город, бежав в районы, удерживаемые курдами. "Впервые в истории Ирака в Мосуле не осталось христиан", - сообщил халдейский патриарх Луис Сако.

Христианская община Ирака - одна из древнейших в мире. Во времена правления Саддама Хусейна она насчитывала около миллиона человек. В

настоящий момент на территории Ирака осталось всего 450.000 христиан. Последователи "Исламского государства" снесли одну из самых почитаемых святынь провинции Ниневия - гробницу библейского пророка Ионы. При уничтожении мавзолея, одного из сотен памятников еврейской истории Ирака в Мосуле, использовались отбойные молотки.



Две тысячи иракских солдат зарегистрировались, чтобы стать пешмарга

Министерство пешмарга Регионального правительства Курдистана (КРГ) сообщает, что более 1800 иракских солдат покинули армию и зарегистрировались, чтобы стать членами курдских вооруженных сил. Халгурд Хикмет, представитель министерства пешмарга, заявил, что для их записи были открыты регистрационные оффисы в ряде городов и населенных пунктов Курдистана.

"У нас есть ряд требований для этих армейских офицеров и



бригадиров, и у нас также есть регистрационные оффисы в рай-

онах за пределами администрации КРГ", - сказал Хикмет. Пред-

ставитель пояснил, что после регистрации солдаты будут проходить собеседование. После поглощения крупных районов Ирака боевиками "Исламского Государства" и вывода от туда частей иракской армии, большое количество иракских солдат дезертируют из армии.

Представительство КРГ в России провело круглый стол по вопросу независимости Курдистана

18 июля в пресс-центре "РИА Новости" прошел мультимедийный круглый стол на тему: "Курды Ирака – перед историческим вы-

генеральный директор Центра по изучению современного Ирана Раджаб Сафаров. Участники встречи затронули широкий спектр вопро-



бором?".

В работе круглого стола приняли участие представитель Регионального Правительства Курдистана (КРГ) в России, Асо Джани Талабани, президент Российского общества солидарности и сотрудничества с курдским народом Юрий Набиев и

сов, в том числе: готовность курдов на практические шаги по отделению от Ирака, интересы США и России в Ираке, страны, готовые поддержать создание независимого Курдистана, и др.

В ходе круглого стола завязалась бурная дискуссия.

kurdistan.ru

Курды собирают помощь для пешмарга

Чтобы показать свою под-

держку силам пешмарга, кото-

рые в настоящее время борются с боевиками "Исламского государства Ирака и Леванта" (ISIS) на севере Ирака, жители Курдистана собрали миллионы долларов. В

четверг во время своей пресс-конференции губернатор Эрбия, Наузад Хади, заявил журналистам, что жители Курдистана

собирают денежные пожертвования и товары для отправки пешмарга, обороняющим линию фронта.

Таким образом жители Курдистана, курдские организации и предприятия стараются поддержать курдские войска во время финансового кризиса, в который ввергнут Иракский Курдистан из-за сокращения его бюджета со стороны федерального правительства Ирака.



ДИПЛОМАТ

№ 28 (272) 28 Июль - 3 Август 2013 ОБЩЕСТВЕННО-ПОЛИТИЧЕСКАЯ ГАЗЕТА

Президент Барзани встретился с Генеральным секретарем ООН в Эрбите

24 июля президент Масуд Барзани принял генерального секретаря, прибывшего в Курдистан.



делегацию Организации Объединенных Наций во главе с Генеральным секретарем ООН, Пан Ги Муном. Делегация состояла из нескольких должностных лиц ООН, которые сопровождали Гене-

стан для расследования ситуации в Ираке. Г-н Пан Ги Мун воспользовался возможностью, чтобы поблагодарить президента Барзани и Региональное правительство Курдистана (КРГ) за их

перемещенных иракцев, которые нашли убежище в Курдистане в последние недели. По словам Пан Ги Муна, реакция Курдистана на нынешний кризис в Ираке особенно ценна с учетом

роль в обеспечении безопасности для того факта, что в курдском регионе уже находится большое количество сирийских беженцев. Президент Барзани повторил свою позицию о готовности Курдистана продолжить предоставлять помощь семьям, спасающимся от хаоса остальной части Ирака, добавив, что он надеется на лучшее и более мирное будущее для Ирака и Курдистана. Президент Барзани и Генеральный секретарь ООН Пан Ги Мун завершили свою встречу пресс-конференцией, на которой оба высказали свои соображения относительно текущей ситуации в Ираке.

Президент Барзани принял Патриарха Луи Сако

23 июля президент Курдистана Масуд Барзани принял Патриарха Луи Рафаэля I Сако, халдейского Патриарха Вавилона. Патриарх прибыл в сопровождении делегации священнослужителей равнины Ниневия и других частей Ирака.

Президент Барзани тепло приветствовал делегацию и подтвердил свою поддержку христианской общины

Мосула, которая недавно была подвергнута ряду актов насилия со стороны террористов "Исламского государства Ирака и Леванта" (ISIS). Президент заявил, что Курдистан будет продолжать поддерживать

христианских беженцев, и осудил террористические действия против них. "Мы все либо умрем вместе, или будем вместе жить с достоинством", заявил президент Барзани. Патриарх Сако и сопровождающие его духовные лица выразили благодарность президенту Барзани и правительству Курдистана за поддержку христианских беженцев.



Курдские лидеры обсудили три "горячих" вопроса

В субботу глава курдской партии "Горран" ("Движение за перемены"), Науширван Мустафа, встретится в Эрбите с президентом Курдистана, Масудом Барзани. По словам источников "BasNews", на встрече рассматривалась кандидатура заместителя секретаря "Патриотического союза Курдистана" (ПСК), Бархама Салиха, на пост иракского президента.

Сообщается, что Мустафа также пытался убедить Барзани не спешить с объявлением независимости, развязывая этот процесс шаг за шагом. По словам источников в "Демократической партии Курдистана" (ДПК), которую возглавляет президент Барзани, последний не согласится на это, потому что Барзани намерен объявить о курдской независимости до окончания его

президентства. Третьим вопросом встречи



была дискуссия о спорных территориях Ирака

и способах их возвращения Курдистану. Другие подробности пока не известны.

ПОСЛЕДНИЯ страница

Премьер-министр Барзани встретился с депутатами турецкого парламента

23 июля премьер-министр Курдистана Нечирван Барзани встретился с Лейлой Зана, независимым членом парламента Турции, представляющей Диарбакыр, и Сирри Сюрайя Ондером, членом парламента Турции от "Народно-демократической партии", представляющим Стамбул. В ходе встречи обсуждались последние события, касающиеся мирного про-



цесса в Турции, в том числе юридические шаги, предпринимаемые для решения курдского вопроса в Турции. Премьер-министр приветствовал эти шаги, как продолжение мирного решения курдского вопроса, и подтвердил полную поддержку своего правительства этому процессу.

Оба члена турецкого парламента недавно посетили тюрьму на острове Имрали. Они передали слова благодарности от Абдуллы Оджалана за неустанные усилия премьер-министра в продвижении мирного процесса в Турции. Г-н Оджалан призвал к продолжению поддержки мирного процесса и урегулирования курдского вопроса в Турции. Премьер-министр Барзани и парламентарии обсудили региональные события в целом, а также предстоящие президентские выборы Турции, запланированных на следующий месяц.

Курдский парламент призывает международное сообщество поддержать пешмарга

Парламент Курдистана осудил нападения боевиков "Исламского Государства" на христиан в северном Ираке и



призвал международное сообщество оказать помощь курдским пешмарга в защите региона. Парламент выступил с заявлением, в котором содержится просьба оказать помощь беженцам, которые были вынуждены покинуть Мосул в результате угроз со стороны исламистских боевиков. "Мы осуждаем недавние нападения и угрозы экстремистской группировки в адрес христиан, что привело тому, что сотни семей района покинули свои дома и направились в Курдистан... Мы просим международное сообщество оказать финансовую и военную помощь силам пешмарга в этом регионе, чтобы они могли обеспечить убежище для жителей районов". Тысячи беженцев прибыли Курдистан на этой и прошлой неделе после того, как боевики поставили христианскую общину перед выбором: принять ислам, уплатить 450 \$ с семьи или быть убитыми.

kurdistan.ru

ТӘSİSCİ VƏ BAŞ REDAKTOR:

TAHİR SÜLEYMAN

ÎMTÝAZ Û SERNIVÝSAR:

TAHÎR SİLÊMAN

УЧРЕДИТЕЛЬ И ГЛАВНЫЙ РЕДАКТОР:

TAXIR SULEYMAN

Tel: +994 50 352-33-18

Xüsusi müxbir:

Ramiz Qərib

Müxbirlər:

Pərviz Laçınlı

Региональный корреспондент:

Үсуб Тейфур

Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

www.diplomata-kurdi.com

Ünvan: Bakı şəhəri 40, küçə

S.Mehmandarov ev 25, mənzil 17

Navnisan: Bakû 40, soqaq

S.Mehmandarov xani 25, mal-17

Адрес: Баку 40, улица С.Мехмандаров

дом 25, кв.-17

Qəzet "Diplomat" qəzetiñin bilgisayar mərkəzində yığılb səhifələni və

"Mətbuat" mətbəəsində çap olunmuşdur.

e-mail: hewler@mail.ru

Şəhadətnamə: NFŞ 005004966

BUSB-un Sabunçu rayon filialı

VÖEN 1800061582

H/h 438010000

Sifariş: 1500